

1. Balansda əks etdirilən ehtiyatlar aşağıdakı kimi qiymətləndirilir:

- Tarixi dəyərle
- Maya dəyəri ilə (əgər satışın maya dəyərindən üstün deyildirsə)
- ✓ iki kəmiyyətdən ən aşağı ilə: maya dəyəri, satışın xalis dəyəri
- Pul vəsaitinin hərəkəti haqqında hesabatda;
- Xalis satış dəyərilə (əgər maya dəyərindən üstün deyildirsə)

2. Qısamüddətli aktivlərə aiddir:

- ehtiyatlar
- ✓ Bütün cavabalar düzgündür.
- qeyri maddi aktivlər
- qiymətli kağızlar
- Banklardakı hesablarda olan pul vəsaiti

3. Aşağıdakılardan hansı izahedici qeydlərə aid edilmir, lakin maliyyə hesabatının kompotenti hesab olunur:

- Müqavilə öhdəlikləri haqqında informasiya
- Uçot siyasəti
- Bütün cavablar səhvdir
- ✓ Kapitalda dəyişiklik haqqında hesabat
- Qəbul edilən qiymətlər haqqında informasiya

4. Maliyyə hesabatının tam dəstinə daxil deyildir:

- Statistik, operativ və mühasibat uçot məlumatları əsasında təşkilatın təsərrüfat maliyyə fəaliyyətinin nəticələri barədə formalaşan məlumatlar sistemi
- Statistik hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat – təsərrüfat fəaliyyətinin nəticələri haqqında göstəricilər sistemi
- Operativ hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat- təsərrüfat fəaliyyətinin nəticələri haqda göstəricilər sistemi
- ✓ Mühasibat uçotu məlumatları əsasında tərtib olunan təşkilatın əmlak və maliyyə vəziyyəti haqqında vahid göstəricilər sistemi
- Təşkilatın maliyyə vəziyyəti və onun maliyyə fəaliyyətinin səmərəliliyi haqqında icmal məlumatları əks etdirən cədvəllər sistemi

5. Maliyyə hesabatının məqsədi aşağıdakı informasiyaları təqdim etməkdir:

- Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır
- Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri aşağı salır
- İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və hesablər planının quruluşunda varisliyi təmin edir
- ✓ Mühasibat uçotu hesablər planının quruluşunda varisliyi təmin edir
- Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri azaltmağa imkan verir

6. Aşağıdakı göstərilən hesabatların hansı təşkilatın maliyyə hesabatına aid edilir;

- Statistik;
- Statistik və xüsusi;
- ✓ Konsolidə edilən ;
- Xüsusi;
- Xüsusi və konsolidə edilən.

7. Mühasibat hesabatları tərtib olunan zaman qabaqcadan görülən işlərə aiddir:

- Təşkilatın kassasının qəflətən inventarlaşması
- Mühasibat uçotu hesablər üzrə maşınqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması
- Bütün cavablar düzgündür
- Mühasibat uçotu hesablər üzrə maşınqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması və təşkilatın kassasının qəflətən inventarlaşması

✓ Əmlak və öhdəliklərin inventarlaşması

8. Maliyyə hesabatı və uçotun beynəlxalq səviyyədə standartlaşmasının zəruriliyindən irəli gələn əsas amillərə aiddir:

- Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması və milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx inteqrasiyası
- Düzgün cavab yoxdur.
- Milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun adekvat transformasiyasının zəruriliyi
- Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması
- ✓ Milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx inteqrasiyası

9. Bütçə təşkilatlarının mühasibat hesabatlarının tərkibini kim müəyyənləşdirilir:

- Təşkilatın özü tərəfindən;
- Vergi Nazirliyi tərəfindən.
- Hökumət tərəfindən;
- ✓ Maliyyə Nazirliyi tərəfindən;
- Dövlət Statistika Komitəsi tərəfindən;

10. Bütçə təşkilatlarının mühasibat hesabatlarının tərkibini kim müəyyənləşdirilir:

- Təşkilatın özü
- Vergi Nazirliyi
- Hökumət
- ✓ Maliyyə Nazirliyi
- Dövlət Statistika Komitəsi

11. Mühasibat uçotunun hansı modelinə vergitutma ilə sıx əlaqə xarakterikdir?

- İslam
- Latın –Amerikan və İslam
- İngilis-sakson
- Latın –Amerikan
- ✓ Qitə

12. İnformasiyaların münasibliyi hansı keyfiyyət ilə müəyyən olunur:

- Tamlıq və müqayisəlilik;
- Əhəmiyyətlik və anlaşılqlılıq.
- Əhəmiyyətlik və ehtiyatlılıq;
- Xüsusiyyət (məhiyyət) və anlaşılqlılıq;
- ✓ Xüsusiyyət (məhiyyət) və əhəmiyyətlik;

13. Aralıq və illik hesabatların tərkibinə hansılar daxil edilir?

- ✓ balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitalın hərəkəti haqqında hesabat
- mənfəət və zərər haqqında hesabat
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul
- Bütün cavablar düzgündür
- vəsaitlərinin hərəkəti haqqında hesabat

14. Kiçik sahibkarlıq subyektləri hansı hesabat formasını təqdim etməlidir?

- balans
- Bütün cavablar düzgündür
- pul vəsaitlərinin hərəkəti haqqında
- ✓ vergi bəyannaməsi
- kapitalın hərəkəti haqqında hesabat

15. Mühasibat hesabatında verilən göstəricilərin əhəmiyyəti asılıdır:

- konkret vəziyyətə qiymət verilməsindən
- işin xarakterinə qiymət verilməsindən
- Bütün cavablar düzgündür
- ümumiyyətlə, heç bir amildən
- ✓ konkret vəziyyətə və işin xarakterinə qiymət verilməsindən

16. Qüvvədə olan qanunvericiliyə görə mühasibat hesabatında məlumatlar hansı valyuta ilə göstərilir?

- ABŞ dolları
- Bütün cavablar düzgündür
- Avro
- ✓ Azərbaycan manatı
- Türk lirəsi

17. Mühasibat hesabatı belə tərtib edilməlidir:

- hesabat ilinin dekabr ayının 31 - i tarixinə
- baş mühasibin imzası ilə
- müəssisənin rəhbəri imzası ilə
- ✓ təsdiq edilmiş formada, azərbaycan dilində, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanmaqla
- müəssisə rəhbərinin və baş mühasibin imzası ilə

18. İllik mühasibat hesabatının təqdim olunma müddəti belədir:

- ✓ 90 gün ərzində
- növbəti ilin aprel ayının 1-dək
- il başa çatandan sonra 60 gün ərzində
- 120 gün ərzində
- növbəti ilin iyun ayının 1- dək

19. Mühasibat hesabatında hansı əlavə informasiyalar qeydə alınır?

- ✓ debitorların siyahısı
- bütün cavablar düzgündür
- dövrüyyə vədəmostları
- ilkin sənədlər
- xarici valyuta ilə hesablar

20. Müəssisənin maliyyə nəticələri haqqında informasiyaları uçotda formalaşdırın əsas elementlər hansılardır?

- aktivlər, öhdəlik, kapital
- aktivlər, gəlirlər, xərclər
- Bütün cavablar düzgündür
- ✓ gəlirlər, xərclər
- aktivlər, passivlər, öhdəlik, kapital

21. Mühasibat hesabatının tərtib olunmasında əsas məqsəd nədir?

- Maliyyə informasiyasının istifadəçiləri üçün mühasibat informasiyalarının nəticələrinin faydalılığının təmin olunması və maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması;
- Maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması və vergi hesabatını tərtib etmək üçün informasiya bazasını formalaşdırmaq;
- Maliyyə bazarında təşkilatın imicini formalaşdırmaq məqsədilə hesabatın müxtəlif göstəricilərinin saxtalaşdırılması;
- Vergi hesabatını tərtib etmək üçün informasiya bazasını formalaşdırmaq;
- ✓ Maliyyə informasiyalarının istifadəçiləri üçün mühasibat informasiyalarının nəticələrinin faydalılığını təmin etmək;

22. Mühasibat hesabatı tərtib edilir;

- Maliyyə Nazirliyinin təsdiq etdiyi vahid metodika və formalar əsasında;

- Bütün cavablar düzgündür.
- Vergilər Nazirliyinin vahid metodika və formalar əsasında;
- ✓ İlk sənədlərlə təsdiqlənən sintetik və analitik uçot məlumatlarının və inventarlaşmanın nəticələrinin bazasında;
- Təşkilatdaxili cari nəzarət və idarə etmək üçün;

23. Təşkilat üçün mühasibat hesabatının təqdim olunması tarixi sayılır;

- Təsis sənədlərində müəyyənləşdirilən qaydada , onun təsdiq olunduğu gün;
- Hesabatın dövrü nəşrlərdə dərc olunduğu gün.
- Onun səhmdarların ümumi yığıncağında baxıldığı gün;
- ✓ Onun poçtla göndərildiyi gün yaxud müəyyən ünvana faktiki verildiyi gün;
- Onun təsdiqə təqdim olunduğu gün;

24. Maliyyə hesabatının elementlərinə aiddir:

- Fondlar
- Aktivlər
- Bütün cavablar səhvdir
- Ehtiyatlar
- ✓ Aktivlər, öhdəliklər, kapital, gəlirlər, xərclər

25. Mühasibat hesabatı aşağıdakı məlumatların vahid sistemidir

- Təşkilatın operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- Təşkilatın statistik və operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri .
- Mühasibat və statistika uçotunun məlumatları əsasında təşkilatın əmlak və maliyyə vəziyyəti, habelə onun onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- Təşkilatın mühasibat uçotu məlumatları əsasında tərtib olunan maliyyə vəziyyəti;
- ✓ Təşkilatın Müəyyən olunan formada mühasibat uçotu məlumatları əsasında tərtib edilən əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;

26. Mühasibat balansının məzmunu təşkilatın müəyyən tarixə aktiv və öhdəliklərinin vəziyyətini təcəssüm etdirir

- Dövriyyə və dövriyyədən kənar aktivlər formasında
- Bütün cavablar düzgündür
- Əməliyyat tsiklinin davamı üzrə bölünmədən
- Borc və xüsusi kapital formasında
- ✓ Tədavül (ödəmə) müddətindən asılı olaraq qısamüddətli və uzunmüddətli bölünməklə

27. Etalon metoduna uyğun olaraq ehtiyatların silinməsi üçün aşağıdakı metodlardan istifadə olunmalıdır:

- FIFO
- LİFO, yaxud orta maya dəyəri
- LİFO
- Orta maya dəyəri
- ✓ FIFO yaxud orta maya dəyəri

28. Hesabat aşağıdakı halda etibarlı sayıla bilər;

- ✓ Mühasibat uçotu üzrə normativ aktlar əsasında qoyulan tələblərə uyğun olaraq formalaşdırılmışdır
- Düzgün cavab yoxdur.
- Maliyyə informasiyalarını istifadə edən müəyyən qrupların maraqlarına istiqamətlənmədikdə;
- Əhəmiyyətli səhvlər və yaxud qiymətlərin təhrifi olmadıqda və təsərrüfat fəaliyyəti düzgün əks etdirildikdə;
- Maliyyə informasiyalarından istifadə edən müxtəlif qrupların mənafələrini nəzərə almadıqda və əhəmiyyətli səhvlər və yaxud qiymət təhrifi olmadıqda;

29. Mühasibat hesabatı aşağıdakı funksiyaları yerinə yetirir:

- Mühasibat uçotu hesablar planının quruluşunda varisliyi təmin edir;
- İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və hesablar planının quruluşunda varisliyi təmin edir;

- Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri aşağı salır.
- √ Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır;
- Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri azaltmağa imkan verir;

30. Maliyyə hesabatının elementlərinə aid edilir:

- Hesablama prinsipi, fəaliyyətin davam etdirilməsi prinsipi, ikili yazılış prinsipi;
- Hesablama prinsipi və ikili yazılış prinsipi;
- Anlaşıqlıq, münasiblik, etibarlılıq;
- Bütün cavablar düzgündür
- √ kapital, gəlirlər, xərclər, aktivlər və öhdəliklər

31. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları hazırlandıqda hansı dil rəsmi dil hesab edilir:

- Fransız;
- Alman;
- Türk;
- Rus;
- √ ingilis;

32. Hesabat məlumatları ümümləşdirmə dərəcəsinə görə bölünür:

- Mühasibat , statistika və vergi.
- √ İlk və icmal.
- Kənar və daxili.
- Bütün cavablar düzgündür.
- İllik və dövrü.

33. Hesabatın tərtib olunması prinsipləri aşağıdakı qruplara bölünür:

- Əsas fərziyyələr və maliyyə hesabatının elementləri;
- √ Əsas fərziyyələr və informasiyaların keyfiyyət xüsusiyyətləri;
- Əsas fərziyyələr və məhdudiyətlər;
- Maliyyə hesabatının məqsədi və elementləri.
- Maliyyə hesabatının məqsədi və keyfiyyət xüsusiyyətləri;

34. Mühasibat uçotunun hansı modeli üçün vergitutma ilə uçotun sıx əlaqəsi xarakterikdir?

- İngilis-sakson;
- √ Qitə (kontinental);
- İslam;
- Latın –Amerikan və İslam.
- Latın –Amerikan;

35. Təqdim olunma ünvanlarına görə hesabat bölünür:

- Mühasibat, statistika və vergi;
- √ Kənar və daxili;
- İllik və dövrü;
- Bütün cavablar düzgündür.
- İlk və icmal;

36. İqtisadi mahiyyətinə və formalaşmasına görə hesabat bölünür:

- İlk və icmal;
- √ Mühasibat, statistika və vergi;
- Kənar və daxili;
- Bütün cavablar düzgündür.
- İllik və dövrü;

37. Təsərrüfat fəaliyyətinin statik və dinamik tərəfləri əks etdirilən hesabatın əsas formaları bunlardır:

- Mühasibat balansı;
- √ Mühasibat balansı və mənfəət və zərərlər haqqında hesabat;
- Mühasibat balansı və pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişikliklər haqqında hesabat.
- Mühasibat balansı və kapitalda dəyişikliklər haqqında hesabat;

38. Mühasibat hesabatından istifadə edən bütün qrupların maraqlarının gözlənilməsi hər şeydən əvvəl aşağıdakı tələblə təmin olunur:

- Ardıcılıq;
- Əhəmiyyətlik;
- Müqayisəlilik.
- Bütövlük;
- √ Neytrallıq;

39. Mühasibat hesabatının tərifini belə formalaşdırmaq olar:

- Statistik, operativ və mühasibat uçot məlumatları əsasında təşkilatın təsərrüfat maliyyə fəaliyyətinin nəticələri barədə formalaşan məlumatlar sistemi;
- √ Mühasibat uçotu məlumatları əsasında tərtib olunan təşkilatın əmlak və maliyyə vəziyyəti haqqında vahid göstəricilər sistemi;
- Operativ hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat- təsərrüfat fəaliyyətinin nəticələri haqda göstəricilər sistemi
- Statistik hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat – təsərrüfat fəaliyyətinin nəticələri haqqında göstəricilər sistemi.
- Təşkilatın maliyyə vəziyyəti və onun maliyyə fəaliyyətinin səmərəliliyi haqqında icmal məlumatları əks etdirən cədvəllər sistemi;

40. Mühasibat və vergidə cəlb olunma mənfəəti (zərəri) arasındakı çıxılan müvəqqəti fərqlər aşağıdakıların nəticəsində meydana gəlir:

- Mühasibat mənfəəti (zərəri) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində;
- √ Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablanmasının müxtəlif üsulları, hesabat dövründə satılmış məhsulların , iş və xidmətlərin maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə.
- Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablanmasının müxtəlif üsulları tətbiq edildikdə;
- Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə;
- Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərəri sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə;

41. Mühasibat və vergiyə cəlb oluna mənfəət(zərəri) arasında daimi fərqlər nəyin nəticəsində meydana çıxır?

- Qiymətli kağızlar
- Qeyri maddi aktivlər
- Banklardakı hesablarda olan pul vəsaiti
- Ehtiyatlar
- √ Bütün cavablar düzgündür

42. Hesabat dövrünün mühasibat mənfəətini (zərəri) formalaşdıran gəlir və xərclər formasında olan daimi fərqlər mənfəət vergisinin cəlb olunma bazasından çıxılmaqla, aktivlərin və öhdəliklərin müvafiq hesablarında daimi fərqlərin yarandığı qiymətlə əks etdirilir:

- Daimi vergi aktivləri kimi;
- √ Daimi vergi aktivləri və daimi vergi öhdəlikləri kimi;
- Təxirə salınan vergi öhdəlikləri kimi;
- Daimi vergi aktivləri və təxirə salınan vergi öhdəlikləri kimi.
- Daimi vergi öhdəlikləri kimi;

43. Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi nəticəsində yaranan hesabat dövrünün mühasibat və vergi mənfəəti (zərəri) arasındakı fərq aşağıdakılardan ibarətdir:

- Çıxılan və vergi fərqləri

- √ Daimi və müvəqqəti fərq;
- Daimi və büdcə fərqləri;
- Çıxılan və daimi fərqlər.
- Büdcə fərqləri;

44. Mühasibat balansının məzmunu təşkilatın müəyyən tarixə aktiv və öhdəliklərinin vəziyyətini təcəssüm etdirir:

- Əməliyyat tsiklinin davamı üzrə bölünmədən;
- √ Tədavi (ödəmə) müddətindən asılı olaraq qısamüddətliyə və uzunmüddətliyə bölünməklə;
- Dövriyyə və dövriyyədən kənar aktivlər formasında;
- Bütün cavablar düzgündür.
- Borc və xüsusi kapital formasında;

45. Mühasibat (maliyyə) hesabatı tərtib olunduqda informasiyaların aşağıdakı neytrallığı təmin edilir:

- İnformasiyaların seçilməsi yolu, yaxud təqdim olunması formaları (bunlar hesabatdan istifadə edənlərin qərarlarına təsir göstərir)
- √ Hesabatdan istifadə edənlərin bir qrupunun maraqlarının digər qrupun maraqlarından birtərəfli qaydada təmin olunmasını istisna etmək;
- Təşkilatın əmlakının və onun öhdəliklərinin bazar qiymətləri əsasında hesabatının təqdim olunması yolu ilə;
- Bütün cavablar düzgündür.
- İnformasiyaların sadə variantda təqdim olunması yolu ilə;

46. Mühasibat hesabatı aşağıdakı məlumatların vahid sistemidir

- Mühasibat və statistika uçotunun məlumatları əsasında təşkilatın əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- √ Təşkilatın Müəyyən olunan formada mühasibat uçotu məlumatları əsasında tərtib edilən əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- Təşkilatın operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- Təşkilatın statistik və operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri .
- Təşkilatın mühasibat uçotu məlumatları əsasında tərtib olunan maliyyə vəziyyəti;

47. Hesabat dövrü ərzində hansı ardıcılıqla təşkilatın fəaliyyətinin maliyyə nəticələri (xalis mənfəət, yaxud xalis zərər) müəyyənləşdirilir?

- Fəaliyyətin adi növlərindən mənfəət(zərər), mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər , gəlirlər ;sair gəlir və xərclərin saldosu;
- √ Fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər ; mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;
- Fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər; fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu;
- Fəvqəladə vəziyyətlə bağlı itkilər; xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; sair gəlir və xərclərin saldosu;
- Fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər,xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu;

48. İllik hesabatda edilən son qeydlər nəyi göstərir?

- Hesabat dövrü ərzində bütün təsərrüfat əməliyyatlarının tam əks etdirilməsi;
- √ Bütün cavablar düzgündür.
- Sintetik və analitik göstəricilər arasında eyniliyə nail olunması;
- Hesabat formalarının normativ sənədlərdə nəzərdə tutulan qaydalar üzrə qiymətləndirilməsi;
- Bütün əmlakın, öhdəliklərin, hazır məhsulun, malların və hesablaşmaların inventarlaşması nəticələrinin tam əks etdirilməsi;

49. Mühasibat hesabatının müəssisənin əmlak və maliyyə hesabatı haqqında etibarlı və tam məlumat verməsi hansı tələblərə uyğundur?

- Hesabat dövrünün gözlənilməsi tələbi;
- √ Etibarlılıq və tamlıq tələbi;
- Tamlıq tələbi;
- Bütün cavablar düzgündür.
- Ardıcılıq tələbi;

50. Balans bərabərliyinin əsas görünüşü belədir:

- Aktiv= Öhdəliklər –Kapital;
- √ Aktiv= Öhdəlik+ Kapital;
- Kapital =Aktiv- Öhdəlik;
- Aktiv-Öhdəlik=Kapital.
- Aktiv= Öhdəlik;

51. Hansı ölkələr mühasibat uçotunu ingilis-sakson modeli ilə aparır?

- √ Meksika və Kanada;
- Çin və Brazilya.
- İtaliya və Almaniya;
- Braziliya və Argentina;
- Hindistan və Argentina

52. Xarici ölkələrin əksəriyyətində hesabat tərtib olunur:

- Uçot qiymətilə;
- √ Tarixi qiymətlə;
- Bazar qiymətilə;
- Bütün cavablar düzgündür.
- Faktik qiymətlə;

53. Tərtib olunma dövriliyinə görə hesabat bölünür:

- Mühasibat, statistika və vergi;
- √ İllik və dövrü;
- Kənar və daxili;
- Bütün cavablar düzgündür.
- İlk və icmal;

54. Mühasibat hesabatının kənar istifadəçilərinə aiddir:

- Təşkilatın rəhbərləri, təsisçiləri və əmlakının mülkiyyətçiləri;
- √ Kreditorlar, investorlar, statistika və vergi orqanları;
- Rəhbərlər, təsisçilər , statistika və vergi orqanları;
- Rəhbərlər, kreditorlar, statistika və vergi orqanları.
- İntestorlar, təsisçilər və kommertiya müştəriləri;

55. İngilis balansının sxemi belədir:

- Aktivlər = Kapital+ Öhdəliklər;
- √ Aktivlər- Öhdəliklər= Kapital;
- Aktivlər –Kapital = Öhdəliklər;
- Aktivlər +Kapital= Öhdəliklər.
- Aktivlər = Öhdəliklər+Kapital;

56. Qitə (kontinental) balansının sxemi belədir:

- Aktivlər = Öhdəliklər+Kapital;
- √ Aktivlər = Kapital+ Öhdəliklər;
- Aktivlər –Kapital = Öhdəliklər;
- Aktivlər +Kapital= Öhdəliklər
- Aktivlər- Öhdəliklər= Kapital;

57. Amerikan balansının sxemi belədir:

- Aktivlər = Kapital+ Öhdəliklər;
- √ Aktivlər = Öhdəliklər+Kapital;
- Aktivlər –Kapital = Öhdəliklər;
- Aktivlər +Kapital= Öhdəliklər.

- Aktivlər- Öhdəliklər= Kapital;

58. Təşkilat üçün mühasibat hesabatının təqdim olunması tarixi sayılır;

- Təsis sənədlərində müəyyənləşdirilən qaydada , onun təsdiq olunduğu gün;
- Hesabatın dövrü nəşrlərdə dərc olunduğu gün.
- Onun səhmdarların ümumi yığıncağında baxıldığı gün;
- √ Onun poçtla göndərildiyi gün yaxud müəyyən ünvana faktiki verildiyi gün;
- Onun təsdiqə təqdim olunduğu gün;

59. Mühasibat uçotunun milli sistemində islahatlar üçün aşağıdakı prinsiplərə istinad olunmuşdur:

- √ Maliyyə hesabatlarının beynəlxalq standartlar sistemində olan;
- Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan və Avropa əməkdaşlığı çərçivəsində hazırlanan və maliyyə hesabatlarının beynəlxalq standartlar sistemində olan;
- Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan və Avropa əməkdaşlığı çərçivəsində hazırlanan ;
- Mühasibat uçotunun ümumilikdə qəbul edilən prinsiplərinə uyğun olaraq hazırlanan;
- Avropa əməkdaşlığı çərçivəsində hazırlanan;

60. Hesabatların maliyyə hesabatlarının beynəlxalq standartlarına (MHBS) uyğun olaraq hazırlanması və təqdim olunması:

- √ Qəbul olunmuş uçot prinsiplərinə uyğun olaraq müxtəlif balans maddələri uçot məlumatlarına uyğun gəlməyə bilər;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat yalnız müstəqim metodla tərtib edilir;
- Pul vəsaitlərin hərəkəti haqqında hesabat yalnız dolaylı metodla tərtib edilir;
- Balans maddələrinin yerləşməsi reqlamentləşdirilmir;
- Bütün cavablar düzgündür.

61. Təşkilatın mühasibat hesabatı təsərrüfat praktikasında necə bir baza kimi istifadə olunur:

- Düzgün cavab yoxdur.
- Dövlət büdcədənəkar fondlara ayrılımların hesablanmaları üçün;
- Təsərrüfat fəaliyyəti faktlarını mühasibat uçotu hesablarında əks etdirmək üçün;
- Dövlət büdcədənəkar fondlara ayrılımları və təsərrüfat fəaliyyəti faktlarını mühasibat uçotu hesablarında əks etdirmək üçün;
- √ Mühasibat hesabatından istifadə edənlərin əsas qrupları tərəfindən təşkilatın maliyyə vəziyyətini qiymətləndirmək üçün;

62. Vergiyə cəlb olunan mənfəət formalaşdıqda müvəqqəti fərqlər aşağıdakıların yaranmasına gətirib çıxarır:

- Daimi vergi aktivləri;
- Daimi vergi öhdəlikləri;
- √ Təxirə salınan vergi öhdəlikləri;
- Düzgün cavab yoxdur.
- Təxirə salınan vergi öhdəlikləri və daimi vergi öhdəlikləri;

63. Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi nəticəsində yaranan hesabat dövrünün mühasibat və vergi mənfəəti (zərəri) arasındakı fərqin açıqlanması həyata keçirilir:

- Maya dəyəri ilə (əgər satışın maya dəyərindən üstün deyildirsə);
- Tarixi dəyərlə
- Xalis satış dəyəri ilə (əgər maya dəyərindən üstün deyildirsə);
- √ iki kəmiyyətdən ən aşağı ilə: maya dəyəri, satışın xalis dəyəri;
- Bütün cavablar səhvdir

64. Təşkilatın maliyyə vəziyyətinə real qiyməti vermək üçün mühasibat (maliyyə) hesabatının istifadəçiləri üçün zəruri olan əlavə məlumatların açıqlanması aşağıdakı hesabat forması vasitəsilə təmin edilir:

- Mühasibat balansında;
- Kapitalda dəyişikliklər haqqında hesabatda;
- Pul vəsaitinin hərəkəti haqqında hesabatda;
- √ İzahedici qeydlərdə.
- Mənfəət və zərərlər haqqında hesabatda;

65. Ölkədə mühasibat uçotu və hesabat haqqında qaydalardan kənarlaşmaların pul ifadəsində qiymətləndirilməsinin təsdiqi təşkilatda əks etdirilir:

- Mühasibat balansında
- Pul vəsaitinin hərəkəti haqqında hesabatda;
- Mənfəət və zərərlər haqqında hesabatda;
- Kapitalda dəyişikliklər haqqında hesabatda;
- ✓ İzahedici qeydlərdə.

66. Mənfəət və zərərlər haqqında hesabat təşkilatın hesabat dövrü ərzində maliyyə nəticələrini xarakterizə edir, gəlir və xərclər aşağıdakı qaydada göstərilir:

- Cari və bölüşdürülməyən;
- İdarəetmə və nümayəndəlik
- ✓ Adi və sair;
- İdarəetmə və cari;
- Adi və cari.

67. Hesabat dövrü ərzində mühasibat(maliyyə)hesabatı tərtib olunduqda hesabat dövrünə nə aiddir?

- Təşkilatın dövlət qeydiyyatı tarixindən növbəti ilin dekabr ayının 31-dək olan tarix;
- Təşkilatın dövlət qeydiyyatı tarixindən həmin ilin dekabr ayının 31-dək yaxud növbəti ilin dekabr ayının 31-dək;
- ✓ Yanvarın 1-dən dekabrın 31-dək olan təqvim ili;
- Təşkilatın dövlət qeydiyyatı tarixindən həmin ilin dekabr ayının 31-dək olan tarix;
- Növbəti ilinin yanvar ayının 1-dən dekabrın 31-dək.

68. Mühasibat (maliyyə) hesabatı dəqiq və tam hesab edilir:

- Bütün cavablar düzgündür.
- Dövri mətbuatda dərc olunan;
- Hesabatın tipik formalarında tərtib olunan;
- MHBS əsasında formalaşan
- ✓ Mühasibat uçotu üzrə normativ aktların müəyyən etdiyi qaydalar əsasında formalaşması.

69. Fəaliyyətin həcmindən asılı olaraq orta və iri təşkilatlar qrupuna aid olunan kommersiya təşkilatları üçün mühasibat (maliyyə) hesabatlarının tərkibinə daxildir:

- Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;
- Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat; uçot siyasəti və izahedici qeydlər;
- Kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;uçot siyasəti və izahedici qeydlər;
- ✓ Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;uçot siyasəti və izahedici qeydlər;
- Mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

70. Mühasibat hesabatının qarşısına aşağıdakı tələblər qoyulur:

- İnformasiyaların dəqiqliyi, tamlığı və neytrallığı;
- Formanın məzmunundan üstünlüyü;
- Hesabat formalarının qəbul olunan məzmununun tətbiqinin ardıcılığı;
- ✓ Hesabat dövrü və ondan əvvəlki dövr arasındakı mühasibat hesabatı məlumatlarını müqayisə etmək; informasiyaların dəqiqliyi, tamlığı və neytrallığı; hesabat formalarının qəbul olunan məzmununun tətbiqinin ardıcılığı;
- Hesabat dövrü və ondan əvvəlki dövr arasındakı mühasibat hesabatı məlumatlarını müqayisə etmək;

71. Pul vəsaitlərinin inventarlaşması gedişində kassada artıq pul aşkarlanmışdır:

- Dövlər büdcəsinə köçürülür;
- Düzgün cavab yoxdur
- Dövlər büdcəsinə köçürülür və təşkilatın sair gəlirlərinin artırılmasına aid edilir;
- ✓ Təşkilatın sair gəlirlərinin artırılmasına aid edilir;

- Kassirə qaytarılır;

72. Etibarlı mühasibat hesabatının tərtibi üzrə hazırlıq işlərinə aiddir:

- Qalıqların natural şəkildə yenidən hesablanması, yaxud uçot qeydlərinin yoxlanılması yolu ilə vəsaitlərin və onların yaranması mənbələrinin faktik mövcudluğunun müəyyən edilməsi;
- √ Bütün cavablar düzgündür.
- Dekabrın 31-i tarixinə qədər ehtiyatların yaradılmasının əsaslılığının müəyyən edilməsi;
- Dekabrın 31-dək düzgün əks etdirilməyən qeydlərin aşkara çıxarılması və mühasibat uçotonun müvafiq hesabaları üzrə düzəlişlərin aparılması;
- Qalıqların natural şəkildə yenidən hesablanması, yaxud uçot qeydlərinin yoxlanılması yolu ilə xərclərin müəyyən edilməsi;

73. Təşkilatın mühasibat (maliyyə) hesabatı müəyyən tarixə göstəricilər sistemini əks etdirir:

- Qoyulmuş , lakin hələlik istehlak olunmamış kapitalın ünsürlərini;
- √ Təsərrüfatçılıq subtektinin əmlakının , öhdəliklərinin vəziyyətini , hesabat dövrü ərzində onun maliyyə nəticələrini;
- Qoyulmuş , lakin hələlik istehlak olunmamış kapitalın və təşkilatın uçot siyasətində qəbul edilən ünsürləri;
- Düzgün cavab yoxdur.
- Təşkilatın uçot siyasətində qəbul edilən ünsürləri;

74. Müəssisənin maliyyə vəziyyəti haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardır?

- aktivlər, passivlər, öhdəlik, kapital
- √ gəlirlər, xərclər
- aktivlər,gəlirlər, xərclər
- Bütün cavablar düzgündür
- aktivlər, öhdəlik, kapital

75. Müəssisənin maliyyə nəticələri haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardır?

- √ gəlirlər, xərclər
- Bütün cavablar düzgündür
- aktivlər, passivlər, öhdəlik, kapital
- aktivlər, öhdəlik, kapital
- aktivlər,gəlirlər, xərclər

76. Kapitalın hərəkəti haqda hesabatı necə təsvir edirsiniz?

- dövriyyə cədvəli
- √ mühasibat hesabatı formasında
- üzləşdirmə cədvəli
- Bütün cavablar düzgündür
- balans əlavə

77. İllik mühasibat hesabatının təqdim olunma müddəti belədir:

- il başa çatandan sonra 60 gün ərzində
- √ 90 gün ərzində
- növbəti ilin iyun ayının 1- dək
- 120 gün ərzində
- növbəti ilin may ayının 1-dək

78. Qüvvədə olan qanunvericiliyə görə mühasibat hesabatında məlumatlar hansı valyuta ilə verilir?

- ABŞ dolları
- √ Azərbaycan manatı
- Avro
- Bütün cavablar düzgündür
- Türk lirəsi

79. Mühasibat hesabatında verilən göstəricilərin əhəmiyyəti asılıdır:
- konkret vəziyyətə qiymət verilməsindən
 - ✓ konkret vəziyyətə və işin xarakterinə qiymət verilməsindən
 - ümumiyyətlə, heç bir amildənasılı deyildir
 - Bütün cavablar düzgündür
 - işin xarakterinə qiymət verilməsindən
80. Hansı hesabat formasında maliyyə nəticəsi haqda informasiya açıqlanır?
- ✓ mənfəət və zərər haqqında hesabat
 - pul vəsaitlərinin hərəkəti haqqında hesabat
 - kapitalın hərəkəti haqqında hesabat
 - Bütün cavablar düzgündür
 - balans
81. Hansı hesabat formasında maliyyə vəziyyəti haqda informasiyalar açıqlanır?
- mənfəət və zərər haqqında hesabat
 - ✓ balans
 - kapitalın hərəkəti haqqında hesabat
 - Bütün cavablar düzgündür
 - pul vəsaitlərinin hərəkəti haqqında hesabat
82. Kiçik sahibkarlıq subyektləri hansı hesabat formasını təqdim etməlidir?
- balans
 - ✓ vergi bəyannaməsi
 - pul vəsaitlərinin hərəkəti haqqında hesabat
 - Bütün cavablar düzgündür
 - kapitalın hərəkəti haqqında hesabat
83. Aralıq və illik hesabatların tərkibinə hansılar daxil edilir?
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat
 - ✓ balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitalın hərəkəti haqqında hesabat
 - mənfəət və zərər haqqında hesabat
 - Bütün cavablar düzgündür
 - pul vəsaitlərinin hərəkəti haqqında hesabat
84. Maliyyə hesabatında açıqlanan informasiyalara qoyulan tələblərə nələr aiddir?
- tamlıq və etibarlılıq
 - ✓ etibarlılıq, tamlıq, neytrallıq, əhəmiyyətlik, müqayisəlilik
 - müqayisəlilik, əhəmiyyətlik, etibarlılıq, neytrallıq
 - Bütün cavablar düzgündür
 - neytrallıq və əhəmiyyətlik
85. Daxili istifadəçilər üçün mühasibat uçotunda formalaşan informasiyaların faydalılıq tələblərini hansı təşkilat müəyyən edir?
- Maliyyə Nazirliyi
 - ✓ təşkilatın rəhbəri
 - səhmdarlar
 - bütün cavablar düzgündür
 - mülkiyyətçilər
86. Mühasibat uçotunda formalaşan informasiyaların qarşısına qoyulan keyfiyyət tələbləri:
- faydalılıq və yerində olmaq
 - ✓ faydalılıq, yerində olmaq, etibarlılıq, müqayisəlilik

- əhəmiyyətli
- Bütün cavablar düzgündür
- etibarlılıq və müqayisəlilik

87. Oktyabr ayının 1-dən sonrakı dövrdə yaradılan müəssisə üçün hesabat ili aşağıdakı kimidir:

- cari ilin dekabr ayının 31-dək
- ✓ növbəti ilin dekabr ayının 31-dək
- növbəti ilin iyun ayının 31-dək
- bütün cavablar düzgündür
- növbəti ilin oktyabr ayının 1-dək

88. Mühasibat hesabatının formalarının nümunələri :

- yalnız yekun kodlara əməl etməklə, müəssisə tərəfindən hazırlanır
- ✓ tətbiq olunması məcburidir
- müəssisə özü hazırlayır
- tövsiyyə xarakteri daşıyır
- Bütün cavablar düzgündür

89. Mühasibat hesabatının formaları və onların doldurulması qaydası təsdiq edilir:

- Maliyyə Nazirliyi tərəfindən
- ✓ Statistika Komitəsi tərəfindən
- Nazirlər Kabineti tərəfindən
- Bütün cavablar düzgündür
- Vergilər Nazirliyi tərəfindən

90. Müəssisə hansı hesabatı tərtib etməlidir?

- xüsusi
- ✓ mühasibat
- statistik
- Bütün cavablar düzgündür
- konsolidə edilən

91. Hesabatın tərtib olunmasının hansı məqsədləri var?

- vergi hesabatın tərtib etmək üçün informasiya bazası
- ✓ mühasibat uçotunun nəticə verən informasiyalarının faydalılığını təmin etmək
- nəzarət orqanlarını informasiya ilə təmin etmək
- bütün cavablar səhvdir
- səhmdarların tələblərini ödəmək

92. Mühasibat hesabatı nədir?

- dövriyyə cədvəli
- ✓ hesabatın bir-birilə qarşılıqlı əlaqəsi olan formaları
- üzləşdirmə vedomostu
- Bütün cavablar düzgündür
- ilkin sənədləşmə

93. İnformasiyaların münasibliyi hansı keyfiyyət ilə müəyyən olunur

- Əhəmiyyətli və ehtiramlılıq
- ✓ Xüsusiyyət (məhiyyət) və əhəmiyyətli
- Tamlıq və müqayisəlilik
- Əhəmiyyətli və anlaşılqılıq
- Xüsusiyyət (məhiyyət) və anlaşılqılıq

94. Hesabatın tərtib olunması prinsipləri aşağıdakı qruplara bölünür
- Əsas fərziyyələr və maliyyə hesabatının elementləri
 - ✓ Əsas fərziyyələr və informasiyaların keyfiyyət xüsusiyyətləri
 - Əsas fərziyyələr və məhdudiyətlər
 - Maliyyə hesabatının məqsədi və elementləri
 - Maliyyə hesabatının məqsədi və keyfiyyət xüsusiyyətləri
95. Hesabat məlumatları ümümləşdirmə dərəcəsinə görə bölünür:
- Mühasibat , statistika və vergi
 - ✓ İlk və icmal.
 - Kənar və daxili
 - Bütün cavablar düzgündür
 - İllik və dövrü
96. Təqdim olunma ünvanlarına görə hesabat bölünür:
- Mühasibat, statistika və vergi;
 - ✓ Kənar və daxili;
 - İllik və dövrü;
 - Bütün cavablar düzgündür.
 - İlk və icmal;
97. İqtisadi mahiyyətinə və formalaşmasına görə hesabat bölünür:
- İlk və icmal
 - ✓ Mühasibat, statistika və vergi
 - Kənar və daxili
 - Bütün cavablar düzgündür
 - İllik və dövrü
98. Büdcə təşkilatlarının mühasibat hesabatlarının tərkibi müəyyənləşdirilir:
- Təşkilatın özü
 - ✓ Maliyyə Nazirliyi
 - Hökumət
 - Vergi Nazirliyi
 - Dövlət Statistika Komitəsi
99. Təsərrüfat fəaliyyətinin statik və diənmik tərəfləri əks etdirilən hesabatın əsas formaları bunlardır:
- Mühasibat balansı
 - ✓ Mühasibat balansı və mənfəətlər haqqında hesabat
 - Mühasibat balansı və pul vəsaitlərinin hərəkəti haqqında hesabat
 - Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişikliklər haqqında hesabat.
 - Mühasibat balansı və kapitalda dəyişikliklər haqqında hesabat
100. Əgər mühasibat uçotu və hesabat tərtib olunan zaman təşkilatın maliyyə vəziyyəti haqqında tam təsəvvürün formalaşması üçün məlumatlar kifayət etməzsə, onda mühasibat hesabatı özünün müvafiq formalarında açıqlanan göstəricilər də əlavə edir:
- Mühasibat balansına
 - ✓ İzahedici qeydlərdə
 - Kapitalda dəyişikliklər haqqında hesabat
 - Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda
 - Mənfəət və hesablar haqqında hesabat
101. Mühasibat hesabatından istifadə edən bütün qrupların maraqlarının gözlənilməsi hər şeydən əvvəl hesabatda olan aşağıdakı informasiyalar vasitəsi ilə təmin olunur:

- Bütovlük
- √ Neytrallıq
- Əhəmiyyətlik
- Müqayisəlik
- Ardıcılıq

102. Hesabat aşağıdakı halda etibarlı sayıla bilər;

- Maliyyə informasiyalarını istifadə edən müəyyən qrupların maraqlarına istiqamətlənmədikdə
- √ Mühasibat uçotu üzrə normativ aktlar əsasında qoyulan tələblərə uyğun olaraq formalaşdırılmışdır
- Maliyyə informasiyalarından istifadə edən müxtəlif qrupların mənfətlərini nəzərə almadıqda və əhəmiyyətli səhvlər və yaxud qiymət təhrifi olmadıqda
- Düzgün cavab yoxdur
- Əhəmiyyətli səhvlər və yaxud qiymətlərin təhrifi olmadıqda və təsərrüfat fəaliyyəti düzgün əks etdirildikdə

103. Mühasibat və vergidə cəlb olunma mənfəti (zərəri) arasındakı çıxılan müvəqqəti fərqlər aşağıdakıların nəticəsində meydana gəlir

- Mühasibat mənfəti (zərəri) formalaşdıqda nəzərə alınan faktik xərclər, vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda, həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində
- √ Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərəri sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə
- Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların, iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə
- Bütün cavablar düzgündür
- Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablamasının müxtəlif üsulları tətbiq edildikdə

104. Mühasibat və vergiyə cəlb oluna mənfəət(zərəri) arasında daimi fərqlər nəyin nəticəsində meydana çıxır?

- Qəbul edilən qiymətlər haqqında informasiya;
- √ Kapitalda dəyişiklik haqqında hesabat
- Uçot siyasəti
- Bütün cavablar səhvdir
- Müqavilə öhdəlikləri haqqında informasiya

105. Hesabat dövrünün mühasibat mənfəətinin (zərəri) formalaşdırılan gəlir və xərclərin daimi fərqləri mənfəət vergisindən çıxılmaqla, aktivlərin və öhdəliklərin müvafiq hesablarında daimi fərqlər qaydasında əks etdirilir:

- Daimi vergi aktivləri
- √ Daimi vergi aktivləri və daimi vergi öhdəlikləri
- Təxirə salınan vergi öhdəlikləri
- Daimi vergi aktivləri və təxirə salınan vergi öhdəlikləri
- Daimi vergi öhdəlikləri

106. Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi yaranan hesabat dövrünün mühasibat və vergi mənfəti (zərəri) arasındakı fərq aşağıdakılardan ibarətdir

- Çıxılan və vergi fərqləri
- √ Daimi və müvəqqəti fərq;
- Daimi və büdcə fərqləri
- Çıxılan və daimi fərqlər
- Büdcə fərqləri

107. Mühasibat balansının məzmunu təşkilatın müəyyən tarixə aktiv və öhdəliklərinin vəziyyətini təcəssüm etdirir

- Əməliyyat tsiklinin davamı üzrə bölünmədən
- √ Tədavül (ödəmə) müddətindən asılı olaraq qısamüddətliyə və uzunmüddətliyə bölünməklə;
- Dövrüyyə və dövrüyyədən kənar aktivlər formasında
- Bütün cavablar düzgündür
- Borc və xüsusi kapital formasında

108. Mühasibat (maliyyə) hesabatı tərtib olunduqda informasiyaların aşağıdakı neytrallığı təmin edilir:

- İnformasiyaların seçilməsi yolu, yaxud təqdim olunması formaları (bunlar hesabatdan istifadə edənlərin qərarlarına təsir göstərir)
- √ Hesabatdan istifadə edənlərin bir qrupunun maraqlarının digər qrupun maraqlarından birtərəfli qaydada təmin olunmasını istisna etmək
- Təşkilatın əmlakının və onun öhdəliklərinin bazar qiymətləri əsasında hesabatının təqdim olunması yolu ilə
- Bütün cavablar düzgündür
- İnformasiyaların sadə variantda təqdim olunması yolu ilə

109. Mühasibat hesabatı aşağıdakı məlumatların vahid sistemidir

- Mühasibat və statistika uçotunun məlumatları əsasında təşkilatın əmlak və maliyyə vəziyyəti, habelə onun onun təsərrüfat fəaliyyətinin nəticələri
- √ Təşkilatın Müəyyən olunan formada mühasibat uçotu məlumatları əsasında tərtib edilən əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri
- Təşkilatın operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri
- Təşkilatın statistik və operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri
- Təşkilatın mühasibat uçotu məlumatları əsasında tərtib olunan maliyyə vəziyyəti

110. Hesabat dövrü ərzində hansı ardıcılıqla təşkilatın fəaliyyətinin maliyyə nəticələri (xalis mənfəət, yaxud xalis zərər) müəyyənləşdirilir?

- BMT tərəfindən
- √ 11 ölkənin hökumətlərinin razılığı ilə
- Mühasiblərin konqresi tərəfindən
- Fövqəladə vəziyyətlərdən irəli hələn itkilər; fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu
- YUNESKO tərəfindən

111. İllik hesabatda edilən son qeydlər nəyi göstərir?

- Hesabat dövrü ərzində bütün təsərrüfat əməliyyatlarının tam əks etdirilməsi;
- √ Bütün cavablar düzgündür
- Sintetik və analitik göstəricilər arasında eyniliyə nail olunması
- Hesabat formalarının normativ sənədlərdə nəzərdə tutulan qaydalar üzrə qiymətləndirilməsi
- Bütün əmlakın, öhdəliklərin, hazır məhsulun, malların və hesablamların inventarlaşması nəticələrinin tam əks etdirilməsi

112. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) maliyyə hesabatlarının tərtib olunması üçün nəzərdə tutulmuşdur:

- Fəaliyyət növündən asılı olmayaraq istənilən ticarət və kommersiya təşkilatları üçün;
- √ Bütün cavablar düzgündür
- Sığorta şirkətləri və digər maliyyə institutları üçün;
- Dövlət bölməsinin müəssisələri üçün;
- Kommersiya bankları üçün;

113. Mühasibat hesabatının formaları tərtib edildikdə əsasən istifadə olunur:

- Baş kitabın məlumatları (maliyyə hesabatları tərtib edildikdə);
- √ Analitik və sintetik uçotun, Baş kitabın uçot hesabları üzrə məşinoqramların və dövriyyə cədvəlinin məlumatları;
- Analitik və sintetik uçotun məlumatları;
- Uçot hesabları üzrə məşinoqramların və dövriyyə cədvəlinin məlumatları.
- Operativ və statistik uçotun məlumatları;

114. Dərc olunan mühasibat hesabatının etibarlılığı kim tərəfindən təsdiq edilir?

- Vergi orqanları;
- √ Müstəqil auditor təşkilatı;
- Statistika orqanları
- Maliyyə Nazirliyi və vergi orqanları.
- Maliyyə Nazirliyi;

115. Beynəlxalq səviyyədə uçotun harmonizasiyasına tələbat və mühasibat hesabatlarının tərtibinə yanaşma aşağıdakılardan irəli gəlir:

- Milli şirkətlərin beynəlxalq bazara çıxışı;
- √ Nəhəng fond birjalarının tələblərinin korporasiyanın qiymətli kağızlarının listinqinə aid edilməsi;
- Milli fərqlərdən asılı olaraq mühasibat hesabatı informasiyalarının eyni olmaması və milli şirkətlərin beynəlxalq bazara çıxışı;
- Düzgün cavab yoxdur.
- Milli fərqlərdən asılı olaraq mühasibat hesabatı informasiyalarının eyni olmaması;

116. Hesabat aşağıdakı halda müqayisə olunan hesab edilir;

- Təşkilatın göstəriciləri digər təşkilatın göstəriciləri ilə müqayisə olunduqda;
- √ Əvvəlki hesabat dövrünün məlumatları ilə müqayisə oluna bildikdə;
- Təşkilatın məlumatları digər təşkilatın məlumatları ilə müqayisə olunandır və burada təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktları haqqında informasiyalar var;
- Düzgün cavab yoxdur.
- Təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktları haqqında informasiyaya malikdir;

117. Aşağıdakı göstərilən hesabat növlərindən hansı təşkilatın maliyyə hesabatına aid edilir;

- Statistik;
- √ Konsolidə edilən ;
- Statistik və xüsusi;
- Xüsusi və konsolidə edilən.
- Xüsusi;

118. Nizamnamə (yığım) kapitalında , ehtiyat kapitalında və kapitalın digər tərkib hissələrində dəyişikliklər haqqında informasiyaların açıqlanması təşkilatda aşağıdakı hesabatda əks etdirilir:

- Mühasibat balansında;
- √ Kapitalda dəyişikliklər haqqında hesabatda;
- Pul vəsaitinin hərəkəti haqqında hesabatda;
- İzahedici qeydlərdə.
- Mənfəət və zərərlər haqqında hesabatda;

119. Pul vəsaitlərinin hesabat dövründə mövcudluğunu, daxil olmasını və istifadəsini xarakterizə edən hesabat məlumatlarının açıqlanması cari, investisiya və maliyyə fəaliyyəti bölmələr üzrə əks etdirilir:

- Mühasibat balansında;
- √ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- Kapitalda dəyişikliklər haqqında hesabatda;
- İzahedici qeydlərdə.
- Mənfəət və zərərlər haqqında hesabatda;

120. Mühasibat (maliyyə) hesabatı kimlər tərəfindən imzalanır:

- Təşkilatın rəhbəri və auditor tərəfindən;
- √ Təşkilatın rəhbəri və baş mühasibi tərəfindən;
- Təşkilatın rəhbəri, baş mühasibi və auditor tərəfindən;
- Təşkilatın rəhbəri tərəfindən.
- Təşkilatın baş mühasibi və auditor tərəfindən;

121. Hesabat dövrü dedikdə nə başa düşülür?

- Mülkiyyətçinin müəyyənləşdirdiyi hesabatın tərtib olunduğu dövr;
- √ Hesabat ilinin yanvarın 1-dən hesabat ilinin dekabr ayının 31-dək olan dövr;
- İki auditor yoxlaması arasındakı dövr;
- Təşkilatın fəaliyyətə başladığı andan onun ləvg olunduğu, yaxud yenidən qurulduğu anadək;
- Bütün cavablar düzgündür.

122. Bütövlükdə mühasibat uçotunun və mühasibat hesabatının təşkilinə görə məsuliyyət daşıyır:

- √ Təşkilatın rəhbəri;

- Kənar audit.
- Təşkilatın baş mühasibi;
- Daxili audit;
- Mühasib-analitik

123. Təşkilatın uçot siyasəti dedikdə başa düşülür:

- İcmal cədvəllərin tərtibinə imkan verən iqtisadi mahiyyətinə görə həmcins sənədlərin kip halında seçilməsi;
- Sənədlərin yazılmasından onların arxivə verilməsi mərhələsi;
- Bütün cavablar düzgündür.
- √ Müəssisənin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alan tələblər əsasında mühasibat uçotunun aparılmasının konkret metod və formalarının məcmusu;
- Müəssisənin qəbul etdiyi mühasibat uçotunun hesablar planının müxabirləşməsi;

124. Hesabat dövründə inventarlaşmaların sayı , onların keçirilmə müddətləri, yoxlanılması, əmlakın və öhdəliklərin siyahısı:

- Respublikanın Maliyyə Nazirliyi müəyyənləşdirir;
- Təşkilatın maliyyə hesabatını yoxlayan auditor təşkilatı müəyyənləşdirir;
- Təşkilat müstəqil şəkildə müəyyənləşdirir;
- Normativ sənədlərlə müəyyən edilir;
- √ Normativ sənədlərlə və təşkilat tərəfindən müstəqil şəkildə müəyyənləşdirir.

125. Hansı obyektlər təşkilatın vəsait mənbələrinə aiddir?

- √ mənfəət, nizamnamə kapitalı
- Bütün cavablar düzgündür
- əsas vəsaitlərin amortizasiyası
- mallar, əsas vəsaitlər
- qeyri-maddi aktivlər, iş və xidmətlər

126. Əsas vəsaitlərin ilk dəyəri və amortizasiyası balansın hansı hissəsində və hansı maddəsində əks etdirilir?

- balansın 1-ci bölməsinin “Daşınmaz əmlaka investisiyalar maddəsində
- Bütün cavablar düzgündür
- balansın 3-cü bölməsinin “Ödənilmiş nominal kapital” maddəsində
- √ balansın 1-ci bölməsinin “Torpaq, tikili və avadanlıqlar” maddəsində
- balansın 1-ci bölməsinin “Bioloji aktivlər” maddəsində

127. Qeyri-maddi aktivlərin qalıq dəyəri necə hesablanılır?

- bazar dəyər + obyektin amortizasiyası
- bütün cavablar düzgündür
- ilk dəyərə bərabərdir
- √ ilk dəyər + obyektin amortizasiyası
- obyektin amortizasiyası + qalıq dəyəri

128. Keyfiyyət xüsusiyyəti özündə (birisi istisna olmaqla) bütün aşağıdakı sadalananları birləşdirir:

- Etibarlılıq;
- Müqayisəlilik.
- Anlaşıqlılıq;
- Yerində olmaq;
- √ Sadəlik;

129. Maliyyə hesabatında təqdim olunan “neytrallıq “ tələbi nəyi göstərir?

- Hesabat ili qismində yanvar ayının birindən dekabr ayının 31-dək daxil edilməkdə nəzərdə tutulur.
- Hər ayın sonuncu təqvim gününə dövrü üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının qalığı ilə eyniliyini;
- Maliyyə hesabatında elə məlumatlar olmalıdır ki, onları hesab ilindən əvvəlki ilin eyni məlumatları ilə müqayisə etmək mümkün olsun;
- √ Bir qrup istifadəçilərin maraqlarının bir tərəfli qaydada digər qrupdan üstün tutulması istisna olunur;

- Əvvəlki illə müqayisədə maliyyə hesabatının mahiyyətinin və formalarının daimiliyinin gözlənilməsinin zəruriliyi;

130. Gəlirlər maliyyə hesabatının üsürü kimi aşağıdakıları əks etdirir:

- Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- Düzgün cavab yoxdur.
- Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
- Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- √ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;

131. Münasiblik prinsipi xərcləri gəlirlərlə üzləşdirir, başqa sözlə, həmin prinsip münasibliyi nəzərdə tutur:

- Aktivlər və öhdəliklər;
- Debitor və kreditor borcları.
- Pul ödənişləri və pul daxil olmaları;
- √ Sərf olunan güc və nail olunan nəticə;
- Dividendlər və səhmdarların investisiyaları;

132. Düzəliş aparılan qeydlər aşağıdakı hallarda vacibdir:

- Bəzi xərclər müəyyən vaxtdan sonra jurnalda əks etdirilmədiyi üçün silinməlidir;
- Düzgün cavab yoxdur.
- Gəlirlər qazanıldığı dövrdə əks etdirildikdə;
- √ Gəlirlərin qazanıldığı, zərərlərin isə baş verdiyi dövrlərdə əks etdirilməsi üçün zəruridir.
- Xərclər baş verdiyi dövrdə əks etdirildikdə;

133. Ehtiyatlılıq prinsipinin gözlənilməsi aşağıdakılar artırılmamasını tələb edir:

- Kapital;
- Öhdəliklər və kapital.
- Öhdəliklər;
- Xərclər;
- √ Aktivlər;

134. Gətirilmiş dəyər adlanır:

- Ədalətli dəyər;
- √ Diskont dəyər;
- Ödəniş dəyəri;
- Cari dəyər;
- İlk dəyər;

135. Hansı terminin tərifı MHBS-də ideallaşdırılmışdır:

- Cari dəyər;
- Diskont dəyər;
- İlk dəyər;
- Ödəniş dəyəri;
- √ Ədalətli dəyər;

136. Hesabatın qərəzsizliyi özündə aşağıdakı xüsusiyyətləri əks etdirir:

- Anlaşıqlılıq;
- Əhəmiyyətli.
- Tamlıq;
- Dürüst təqdimat;
- √ Neytral;

137. Dərc olunan maliyyə hesabatları beynəlxalq standartlara uyğun gəlir(əgər aşağıdakı tələblər gözlənilirsə)
- Münasiblik faktı bütün beynəlxalq standartları və interpretasiya üzrə Daimi Komitənin tətbiq etdiyi hər bir interpretasiyada əksini tapır.
 - Bəzi beynəlxalq standartlara uyğunluq faktı açıqlanır;
 - Düzgün cavab yoxdur.
 - ✓ Bütün beynəlxalq standartların bütün əhəmiyyətli aspektləri;
 - Bəzi beynəlxalq standartların bəzi əhəmiyyətli aspektləri;
138. Aktiv bazar şəraitində ədalətli dəyərə hansı göstərici daha yaxındır:
- Maya dəyəri;
 - Ləvğolunma dəyəri;
 - ✓ Bazar dəyəri;
 - Bərpa dəyəri;
 - Bütün cavablar düzgündür.
139. Ədalətli dəyər anlayışı aşağıda sadalanan iştirakçılar arasındakı sövdələşmələrə tətbiq oluna bilməz(biri istisnalıq təşkil edir).
- Əlaqəli tərəflər;
 - Asılı kontragentlər;
 - Bütün cavablar düzgündür.
 - Ana və övlad şirkətlər;
 - ✓ Müstəqil rəqabət aparənlər;
140. Münasiblik prinsipinə uyğun olaraq münasiblik təşkil olunmalıdır:
- Müəssisənin kreditorları üzrə;
 - Xüsusi kapital və öhdəliklər üzrə.
 - Aktivlər və öhdəliklər üzrə;
 - Müəssisənin müştəriləri üzrə;
 - ✓ Xərclər və gəlirlər üzrə;
141. Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlər tanınır:
- ✓ Gəlirlər qazanıldıqda;
 - Ayın axırında;
 - Pul vəsaitləri alındıqda;
 - Maliyyə hesabatı tərtib edildikdə.
 - Mənfəət vergisi ödənilən dövr ərzində;
142. Gəlirlər maliyyə hesabatının ünsür kimi aşağıdakıları əks etdirir:
- Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
 - ✓ Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;
 - Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
 - Düzgün cavab yoxdur.
 - Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
143. Xərclər maliyyə hesabatının ünsürü kimi aşağıdakıları əks etdirir:
- Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
 - ✓ Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
 - Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;
 - Düzgün cavab yoxdur.
 - Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
144. Xalis aktivlər dedikdə başa düşülür:

- Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
- √ Təşkilatın hesablama qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;
- Düzgün cavab yoxdur.
- Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;

145. Aktivlər maliyyə hesabatının necə bir ünsürü kimi aşağıdakıları özündə birləşdirir:

- Hesabat dövrü ərzində iqtisadi faydanın azalması, yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin baş verməsi;
- √ Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;
- Düzgün cavab yoxdur.
- Təşkilatın hesablama qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;

146. Mühasibat uçotunun hansı fərziyyəsinə MHBS-nin “Hesablanma metodu “ uyğun gəlir?

- Əmlak ayrılığı fərziyyəsi;
- √ Təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti müəyyənləşdirilməsi fərziyyəsi;
- Uçot siyasətinin ardıcıl tətbiqi fərziyyəsi;
- Bütün cavablar düzgündür.
- Fəaliyyətin fasiləsizliyi fərziyyəsi;

147. Maliyyə hesabatında təqdim olunan “neytrallıq “ tələbi nəyi göstərir?

- Əvvəlki illə müqayisədə maliyyə hesabatının mahiyyətinin və formalarının daimiliyinin gözlənilməsinin zəruriliyi;
- √ Bir qrup istifadəçilərin maraqlarının bir tərəfli qaydada digər qrupdan üstün tutulması istisna olunur;
- Hər ayın sonuncu təqvim gününə dövrü üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının qalığı ilə eyniliyini;
- Maliyyə hesabatında elə məlumatlar olmalıdır ki, onları hesabat ilindən əvvəlki ilin eyni məlumatları ilə müqayisə etmək mümkün olsun;
- Hesabat ili qismində yanvar ayının birindən dekabr ayının 31-dək daxil edilməkdə nəzərdə tutulur.

148. Biri-birindən asılı olmayan tərəflər arasında sövdələşmələr nəticəsində hər hansı bir aktivin satın alınması, yaxud öhdəliyin icra olunması üçün kifayət sayılan pul vəsaitinin məbləği belə adlanır.

- Cari dəyər;
- √ Ədalətli dəyər;
- Ödəniş dəyəri;
- İlk dəyər;
- Diskont dəyər;

149. Adi kommersiya əməliyyatının gedişində hər hansı bir aktivin (əmlakın) bazarda satılmasından alınan pul vəsaitinin məbləği belə adlanır:

- Ədalətli dəyər;
- √ Ödəniş dəyəri;
- Diskont dəyər;
- İlk dəyər;
- Cari dəyər;

150. Pul vəsaitlərinin faktik məbləği əsasında mühasibat uçotunun bu və ya digər obyektinin dəyər –miqdarca əks etdirilməsi belə adlanır:

- Ədalətli dəyər;
- √ İlk dəyər;
- Diskont dəyər;
- Ödəniş dəyəri;
- Cari dəyər;

151. Əmlakın dəyişdirilməsi zəruri olduğu anda ödəniş lazım gəldikdə, pul vəsaitlərini miqdarının əks etdirilməsi belə adlanır:
- Ədalətli dəyər;
 - √ Cari dəyər;
 - Ödəniş dəyəri;
 - İlk dəyər.
 - Diskont dəyər;
152. "Fayda /xərclər" məhdudluğu belə başa düşülür:
- Fayda və xərcləri qarşılıqlı əlaqədə araşdırmaq lazımdır;
 - √ Fayda xərcləri üstələyir;
 - Fayda və xərclər əlaqəli deyildir.
 - Düzgün cavab yoxdur.
 - Xərclər faydanı üstələyir;
153. Fəaliyyətin fasiləsizliyi belə başa düşülür:
- Müəssisə fasiləsiz olaraq mənfəət götürəcək;
 - √ Müəssisə normal fəaliyyət göstərir və gələcəkdə də fəaliyyətini davam etdirəcək;
 - Müəssisə digər şirkət tərəfindən satın alınacaq;
 - Müəssisə yaxın gələcəkdə ləvğ ediləcək.
 - Yalnız müflislik təhlükəsi olmayan müəssisə ilə iş görmək lazımdır.
154. MHBS-nin etibarlı informasiyasının formalaşması qaydalarının tənziqlənməsi sistemi belə qurulur:
- Xüsusidən ümumiyyə;
 - √ Ümumidən xüsusiyyə;
 - Qaydalar sistemi yoxdur;
 - Düzgün cavab yoxdur.
 - İstənilən formada;
155. Düzəliş aparılan qeydlər:
- Mühasibat uçotu sistemi lazımı qaydada fəaliyyət göstərsə, düzəlişə ehtiyac yoxdur.
 - √ Qaydaya görə, maliyyə hesabatı tərtib olunanadək vacibdir.
 - Yalnız mühasibat balansı hesablarında düzəliş aparılır.
 - Bütün cavablar düzgündür.
 - Rəhbərlik hesab üzrə saldonu dəyişmək istədikdə düzəliş aparılır;
156. Hesabların düzəlişi hökmən həyata keçirilməlidir, ona görə ki:
- Hesabların sayı bütün əməliyyatları əks etdirmək üçün kifayət deyildir;
 - √ Bir sıra əməliyyatlar iki və daha çox dövrü əhatə edir.
 - Rəhbərlik hansı məlumatların uçot və hesabatda əks etdirilməmiş olduğunu qərarlaşdırma bilmir;
 - Hesabların sayı bütün əməliyyatları əks etdirmək üçün kifayət deyildir və təsərrüfat əməliyyatları əks etdirildikdə həmişə səhvlər ortaya çıxır.
 - Təsərrüfat əməliyyatları əks etdirildikdə həmişə səhvlər ortaya çıxır.
157. Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklərlə əlaqədar maliyyə hesabatının ünsürlərinə aiddir:
- Gəlirlər və xərclər;
 - Xərclər və öhdəliklər.
 - Əmlak və öhdəliklər;
 - √ Aktivlər, öhdəliklər, xüsusi kapital.
 - Gəlirlər, xərclər, xüsusi kapital;
158. İnformasiyanın etibarlılığı nəyi göstərir:
- Maliyyə hesabatı məlumatlarının əvvəlki dövrlərin məlumatı ilə müqayisəsinin təmin olunması;

- İnformasiyalrın istifadəçilərin müəyyən qrupların maraqlarına hədəflənməsi;
- Kifayət qədər biliyə malik olan istifadəçilərin başa düşməsi üçün informasiyalar giriş;
- Hər ayın sonuncu təqvim gününə dövrüyyə üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının qalığı ilə eyniliyini;
- √ İnformasiyada əhəmiyyətli səhvlərin və saxtakarlığın olmamasını;

159. Maliyyə hesabatında təqdim olunan “müqayisəlilik “ tələbi nəyi göstərir?

- Hər ayın sonuncu təqvim gününə dövrüyyə və qalıqlar üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının məlumatları ilə eyniliyini;
- Bütün cavablar düzgündür.
- Fayda və xərclər arasında balansın gözlənilməsi;
- √ Maliyyə hesabatında elə məlumatlar olmalıdır ki, onları hesabat ilindən əvvəlki ilin eyni məlumatları ilə müqayisə etmək mümkün olsun;
- Hesabat dövrü qismində təqvim ili başa düşülür;

160. Hansı təsərrüfat əməliyyatları nəticəsində balansın yekunu artır?

- Mənbələr artanda
- Təsərrüfat vəsaitləri artanda
- bütün cavablar səhvdir
- bütün cavablar düzgündür
- √ Təsərrüfat vəsaitləri və mənbələr artanda

161. Təsərrüfat əməliyyatları balansın yekununun kəmiyyətinə təsir göstərirmi?

- balansın aktivinin yekununa təsir göstərir
- Bütün cavablar düzgündür
- balansın passivinin yekununa təsir göstərir
- √ göstərir
- göstərmir

162. Mallar balansda hansı dəyərlə əks etdirilir?

- satış
- Bütün cavablar düzgündür
- orta çəki
- razılaşdırılmış
- √ alış

163. Kapitalın hansı növləri balansda öz əksini tapır?

- qısamüddətli
- Bütün cavablar düzgündür
- nizamnamə
- xüsusi
- √ pul

164. Balansın hansı bölməsində müəssisənin pul vəsaitləri qeydə alınır?

- “Qısamüddətli öhdəliklər”
- Bütün cavablar düzgündür
- Kapital və öhdəliklər
- “Uzunmüddətli öhdəliklər”
- √ “Qısamüddətli aktivlər”

165. Hansı maddələr nizamlayıcı hesab olunur?

- qeyri-maddi aktivlər, ehtiyatlar
- Bütün cavablar düzgündür
- pul vəsaitləri

- √ ticarət cüzəşti, qeyri-maddi aktivlərin amortizasiyası
- əsas vəsaitlər, pul vəsaitləri

166. “Ödənilməmiş zərər” balansın hansı bölməsində əks etdirilir?

- aktivin 1-ci bölməsində
- bütün cavablar düzgündür
- balansın 5-cü bölməsində
- √ balansın 3-cü bölməsində
- balansın 2-cü bölməsində

167. “Balans-netto” termini dedikdə nə başa düşülür?

- nizamlayıcı maddələri nəzərə almadan balans
- Bütün cavablar düzgündür
- sadə balans
- balans - brutto
- √ nizamlayıcı maddələri nəzərə almaqla balans

168. Balansın passivinin hansı bölmələri var?

- uzunmüddətli öhdəliklər
- kapital
- Bütün cavablar düzgündür
- qısamüddətli öhdəliklər
- √ kapital, uzunmüddətli öhdəliklər, qısamüddətli öhdəliklər

169. Balans maddələri ilə mühasibat hesabları arasında hansı əlaqə var?

- √ birbaşa əlaqə
- Bütün cavablar düzgündür
- əks əlaqə
- dolayı
- bütün cavablar səhvdir

170. Müəssisə vəsaitlərinin mövcudluğunu əks etdirmək üçün nəzərdə tutulan balansın sağ tərəfi adlanır:

- balans
- Bütün cavablar düzgündür
- balansın valyutası
- √ kapital və öhdəliklər
- aktivlər

171. Müəssisə vəsaitlərinin yaranma mənbələrini əks etdirmək üçün nəzərdə tutulan balansın sol tərəfi adlanır:

- balans
- Bütün cavablar düzgündür
- balansın valyutası
- √ aktivlər
- kapital və öhdəliklər

172. Balansın aktivinin və passivinin yekun məbləği necə adlanır?

- balans
- Bütün cavablar düzgündür
- ümumi məbləğ
- yekun məbləğ
- √ balansın valyutası

173. Məqsədli maliyyələşmə üçün alınan vəsait balansın hansı maddəsində əks etdirilir:

- geri alınmış kapital
- emissiya gəlirləri
- Bütün cavablar düzgündür
- √ kapital ehtiyatları
- ödənilmiş kapital

174. “Qısamüddətli maliyyə qoyuluşları” maddəsinə daxil edilir:

- qiymətli metallar, zərgərlik məmulatları
- Bütün cavablar düzgündür
- səhmdarlardan satın alınan səhmlər
- depozit sertifikatları
- √ verilən veksellər

175. “Qısamüddətli maliyyə qoyuluşları” maddəsində əks etdirilmir

- depozit sertifikatları
- Bütün cavablar düzgündür
- digər təşkilatların istiqrazları
- √ səhmdarlardan satın alınan səhmlər
- digər təşkilatların səhmləri

176. Alınmış borclar və kreditlər üzrə borclar mühasibat balansında əks etdirilir:

- əsas borcun məbləği nəzərə alınmaqla
- Bütün cavablar düzgündür
- rəhbərliyin istədiyi qaydada
- √ faizlərin ödənilməsi nəzərə alınmaqla
- faizlər nəzərə alınmamaqla

177. Balansda hansı maddələr əks etdirilir?

- fəvqəladə gəlirlər
- Bütün cavablar düzgündür
- satışdan gəlir
- əmlakın dəyəri
- √ kapital ehtiyatları

178. Hansı sənədlərin göstəriciləri əsasında mühasibat balansı tərtib edilir:

- üzləşdirmə cədvəli
- √ Baş kitab
- dövriyyə cədvəli
- Bütün cavablar düzgündür
- jurnal-order

179. Balans maddələrinin məlumatlarını aşağıdakı məlumatlarla üzləşdirməklə yoxlamaq olar:

- Baş kitab
- Bütün cavablar düzgündür
- analitik uçot hesabları üzrə dövriyyə cədvəli
- √ Baş kitab və analitik uçot registrləri
- analitik uçot registrləri

180. Hesablaşmaların son saldosu balansda necə əks etdirilməlidir?

- yekunlaşdırılan görünüşdə
- rəhbərliyin istədiyi görünüşdə
- Bütün cavablar düzgündür

- kənar istifadəçilərin maraqlarını nəzərə almaqla
- ✓ açıqlanmış görünüşdə

181. Qeyri-maddi aktivlərin hansı dəyəri balansın valyutasına daxil edilməlidir?

- brutto
- Bütün cavablar düzgündür
- netto və brutto
- ✓ netto
- rəhbərliyin istədiyi formada

182. Əsas vəsaitlərin hansı dəyəri balansın valyutasına daxil edilməlidir?

- bərpa dəyəri
- Bütün cavablar düzgündür
- bütün cavablar səhvdir
- ✓ qalıq dəyəri
- ilk dəyəri

183. Mənfəətin hansı məbləği balansın valyutasına daxil edilməlidir?

- satışdan mənfəət
- ümumi mənfəət və satışdan mənfəət
- Bütün cavablar düzgündür
- ✓ bölüşdürülməmiş mənfəət
- ümumi mənfəət

184. Təsərrüfat fəaliyyətinin normal şəraitində həmin aktivin yaratdığı pul vəsaitinin xalis daxil olmasının diskont dəyəri belə adlanır:

- ✓ Diskont dəyər;
- Ödəniş dəyəri;
- Ədalətli dəyər;
- İlk dəyər;
- Cari dəyər;

185. Tarixi dəyər adlandırılıla bilər:

- Cari dəyər;
- Bütün cavablar düzgündür.
- Diskont dəyər;
- ✓ İlk dəyər;
- Satış dəyəri;

186. Hesablama metodu üzrə əməliyyatların və sair hadisələrin nəticələri tanınır:

- Pul daxil olduğu halda
- Pul daxil olduqdan sonra;
- Pul vəsaitlərinin ekvivalentləri daxil olanadək.
- Pul daxil olanadək;
- ✓ Əməliyyatlar və sair hadisələr üzrə faktlar baş verdikdə;

187. Maliyyə hesabatının məqsədi aşağıdakı sadalananları təqdim etməkdən ibarətdir, birisi istisna olunur:

- Müəssisənin maliyyə vəziyyəti;
- Düzgün cavab yoxdur.
- Müəssisənin fəaliyyətinin nəticələrini;
- ✓ Müəssisənin idarə olunmasının səmərəliliyini;
- Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklər;

188. Mühasibat hesabatı aşağıdakı məlumatlar əsasında tərtib edilir:

- Sintetik uçot və inventarlaşmanın nəticələri;
- Analitik uçot və inventarlaşmanın nəticələri.
- İntentarlaşmanın nəticələri;
- √ Sintetik və analitik uçot və inventarlaşmanın nəticələri;
- Sintetik və analitik uçot;

189. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunmasının müstəqim (birbaşa) metodu əsaslanır:

- Vergiyə cəlbolunanadək xalis mənfəətin kəmiyyətinin düzəlişinə;
- Düzgün cavab yoxdur.
- Xalis mənfəətin kəmiyyətinin düzəlişinə (ondan investisiya və yaxud maliyyələşdirmə pul axınlarının kəsirini çıxmaq yolu ilə);
- √ Təşkilatın pul vəsaitlərinin mühasibat uçotu məlumatlarının qruplaşmasına;
- Təşkilatın maliyyə hesabatı göstəricilərinin qruplaşmasına;

190. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın “Maliyyələşdirmə fəaliyyətindən xalis pul vəsaitləri” sətirində əks etdirilir:

- İlin əvvəlinə pul vəsaitlərinin qalığı + maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması - maliyyələşdirmə fəaliyyətindən pulun çıxması;
- İlin əvvəlinə pul vəsaitlərinin qalığı - maliyyələşdirmə fəaliyyəti üzrə pulun xaric olması - ilin axırına pulun qalığı.
- İlin əvvəlinə pul vəsaitlərinin qalığı + maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması - ilin axırına pulun qalığı;
- √ Maliyyələşdirmə fəaliyyətindən pulun daxil olması ilə maliyyələşdirmə fəaliyyətindən pulun çıxması;
- Səhmlərin emissiyasından pul vəsaitlərinin daxil olması ilə maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi arasında fərq;

191. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın “İnvestisiya fəaliyyətindən xalis pul vəsaitləri” sətirində əks etdirilir:

- İlin əvvəlinə pul vəsaitlərinin qalığı + investisiya fəaliyyəti üzrə pulun xaric olması - investisiya fəaliyyəti üzrə pulun xaric olması;
- İlin əvvəlinə pul vəsaitlərinin qalığı - investisiya fəaliyyəti üzrə pulun çıxması - ilin axırına pulun qalığı;
- Sair əmlakın alıcılarından daxil olan pul vəsaiti ilə əsas vəsaiti göndərənlərə pulun köçürülməsi arasındakı fərq;
- √ İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin daxil olması ilə investisiya fəaliyyəti üzrə pulun xaric olması arasındakı fərq;
- Pul vəsaitlərinin ilin əvvəlinə qalığı + investisiya fəaliyyəti üzrə pul vəsaitlərinin daxil olması - ilin axırına pulun qalığı;

192. Müstəqim (birbaşa) metoddan istifadə olunduqda əməliyyat fəaliyyəti bölməsində aşağıda sadalananlardan hansı əks etdirilmir:

- Müştəridən pul vəsaitinin daxil olması;
- Düzgün cavab yoxdur.
- Qulluqçulara ödənilən pul vəsaitləri.
- √ Avadanlıqların satışından mənfəət;
- Ödənilən mənfəət vergisi;

193. Hansı əməliyyat maliyyələşdirmə fəaliyyətinə aid edilmir:

- Diskont istiqrazların buraxılışı;
- Bütün cavablar düzgündür.
- Xüsusi səhmlərin satın alınması;
- Dividendlərin ödənilməsi;
- √ Uzunmüddətli istiqrazların satın alınması;

194. Dolaylı metoddan istifadə olunduqda patentə amortizasiya xərclərinin məbləği əks etdirilir:

- Əməliyyat fəaliyyəti bölməsində xalis mənfəətdən çıxılır;
- İnvestisiya fəaliyyəti bölməsində pul ödənişləri kimi əks etdirilir;
- √ Əməliyyat fəaliyyəti bölməsində xalis mənfəətə əlavə olunur;
- İnvestisiya fəaliyyəti bölməsində pul daxil olması kimi əks etdirilir;
- Maliyyələşdirmə fəaliyyəti bölməsində xalis mənfəətdən çıxılır.

195. Dolaylı metoddan istifadə olunduqda aşağıda sadalananlardan hansı xalis mənfəətin düzəlişində iştirak etmir:

- Əsas vəsaitlərin amortizasiya xərcləri;
- Sığortaya gələcək dövrlərin xərclərinin artması;

- Bütün cavablar düzgündür.
- Amortizasiya xərcləri;
- ✓ Torpaq sahəsinin dəyərinin artması;

196. Dolaylı metoddan istifadə olunduqda xalis mənfəətdən nə çıxılmalıdır:

- Gələcək dövrlərin xərclərinin azalması;
- Bütün cavablar düzgündür.
- Əsas vəsaitlərin amortizasiya xərcləri;
- Kreditor borclarının artması;
- ✓ Debitor borclarının artması;

197. Dolaylı metoddan istifadə olunduqda hesabat dövrü ərzində patentə hesablanan amortizasiya xərcləri:

- Xalis mənfəətdən çıxılır;
- Düzgün cavab yoxdur.
- Pul vəsaitlərinin həcmnin azalmasına gətirib çıxarır;
- ✓ Xalis mənfəəətə əlavə edilir;
- Pul vəsaitlərinin ölçüsünün artmasına gətirib çıxarır;

198. Hesabat dövründə debitor borclarının artması aşağıdakı kimi başa düşülür:

- Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirdən aşağı olması;
- ✓ Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirdən yüksək olması;
- Hesablama metodu ilə hesablanan xərclərin kassa metodu ilə hesablanan xərclərdən yüksək olması;
- Düzgün cavab yoxdur.
- Hesablama metodu ilə hesablanan gəlirin kassa metodu ilə hesablanan gəlirə bərabər olması;

199. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat tərtib olunduqda hansı hərəkət məcburi sayılır:

- Pul vəsaitlərindəki dəyişikliklərin müəyyənləşdirilməsi;
- ✓ Bank hesablarındakı pul vəsaitlərinin müəyyənləşdirilməsi;
- İnvestisiya fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənləşdirilməsi;
- Maliyyələşdirmə fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənləşdirilməsi;
- Əməliyyat fəaliyyətindən alınan xalis pul vəsaitlərinin müəyyənləşdirilməsi;

200. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın ən mühüm bölməsi hansıdır:

- İnvestisiya fəaliyyəti;
- ✓ Əməliyyat fəaliyyəti;
- Fövqəladə fəaliyyət;
- Pul vəsaitlərindən istifadə ilə əlaqəsi olmayan əhəmiyyətli əməliyyatlar.
- Maliyyələşdirmə fəaliyyəti;

201. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda fəaliyyət növləri adətən aşağıdakı ardıcılıqla təqdim olunur:

- Əməliyyat, maliyyələşdirmə və investisiya fəaliyyəti;
- ✓ Əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyəti;
- Maliyyələşdirmə, investisiya və əməliyyat fəaliyyəti;
- İnvestisiya, əməliyyat və maliyyələşdirmə fəaliyyəti;
- Maliyyələşdirmə, əməliyyat və investisiya fəaliyyəti;

202. Adi səhmlərin emissiya yolu ilə torpaqların əldə olunması:

- Pul vəsaitlərindən istifadə ilə əməliyyatlar, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;
- ✓ Pul vəsaitlərindən istifadə ilə əlaqədar olmayan əməliyyatlar, ya pul vəsaitlərinin hərəkəti haqqında hesabatın aşağı hissəsində əks etdirilir, ya da maliyyə hesabatına əlavələrdə açıqlanır;
- Müstəqim metodun tətbiqi şəraitində əməliyyatlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;
- Dolaylı metodun tətbiqi şəraitində əməliyyatlar pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;
- Pul vəsaitlərindən istifadə ilə əlaqədar olmayan əməliyyatlar, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir;

203. Pul ekvivalentləri adətən yüksək likvidli maliyyə qoyuluşları ilə təqdim edilir:

- Nominal dəyəri 1000 manat və daha çox təşkil edir;
- ✓ Ödənmənin ilkin müddəti 3 ay, yaxud daha az təşkil edir;
- Ödənmə müddəti daha az olan 2 dövrdən biri : əməliyyat mərhələsi , yaxud 1 il.
- Düzgün cavab yoxdur.
- Ödənmə müddəti satın alınandan 6 aydan az olmamaqla;

204. Pul ekvivalentlərinə daxil edilmir:

- Qısamüddətli veksellər;
- ✓ Ödənmə müddəti 2 il olan depozit sertifikatları.
- Pul bazarının alətləri;
- Qısamüddətli veksellər və xəzinədarlıq öhdəlikəri;
- Xəzinədarlıq öhdəlikəri;

205. Pul vəsaitlərinə aid edilmir:

- Hesablaşma hesabında olan vəsaitlər;
- ✓ Bankdakı depozit hesablar;
- Ssuda hesabındakı vəsaitər;
- Düzgün cavab yoxdur.
- Təşkilatın kassasındakı vəsaitlər;

206. Düzgün cavabı seçin:

- Amortizasiya ayırmaları netto-axının hesablanmasının dolayı metodunda xalis mənfəəti azaldır;
- ✓ Amortizasiya ayırmaları netto-axının hesablanmasının dolayı metodunda xalis mənfəəti artırır;
- Amortizasiya ayırmaları netto-axının hesablanmasının dolayı metodunda xalis mənfəəti azaldır və ya ona təsir etmir;
- Düzgün cavab yoxdur.
- Amortizasiya ayırmaları netto-axının hesablanmasının dolayı metodunda xalis mənfəətə təsir etmir;

207. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ✓ alınan borc şəklində pul vəsaitlərinin daxil olması
- bioloji aktivlərə görə ödənilən pul vəsaiti
- forvard kontratlarına görə ödənilən pul vəsaiti
- satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti

208. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ✓ məqsədli maliyyələşmə şəklində alınan pul vəsaitinin geri qaytarılması ilə əlaqədar pul vəsaitlərinin xaric olması
- bioloji aktivlərə görə ödənilən pul vəsaiti
- forvard kontratlarına görə ödənilən pul vəsaiti
- satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti

209. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
- ✓ məqsədli maliyyələşmə qaydasında pul vəsaitlərinin daxil olması;
- bioloji aktivlərə görə ödənilən pul vəsaiti
- forvard kontratlarına görə ödənilən pul vəsaiti
- satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti

210. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?
- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
 - √ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
 - bioloji aktivlərə görə ödənilən pul vəsaiti
 - forvard kontratlarına görə ödənilən pul vəsaiti
 - satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
211. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?
- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
 - √ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - bioloji aktivlərə görə ödənilən pul vəsaiti
 - forvard kontratlarına görə ödənilən pul vəsaiti
 - satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
212. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?
- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
 - √ pensiya öhdəlikləri üzrə faizlər şəklində ödənilən pul vəsaiti
 - bioloji aktivlərə görə ödənilən pul vəsaiti
 - forvard kontratlarına görə ödənilən pul vəsaiti
 - satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
213. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?
- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti
 - √ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar verilən pul vəsaiti
 - bioloji aktivlərə görə ödənilən pul vəsaiti
 - forvard kontratlarına görə ödənilən pul vəsaiti
 - satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
214. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?
- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;
 - √ mənfəət vergisinə görə ödənilən pul vəsaiti
 - bioloji aktivlərə görə ödənilən pul vəsaiti
 - forvard kontratlarına görə ödənilən pul vəsaiti
 - satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
215. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?
- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;
 - √ lisenziya yığımları (royalti) şəklində pul daxilolmaları
 - bioloji aktivlərə görə ödənilən pul vəsaiti
 - forvard kontratlarına görə ödənilən pul vəsaiti
 - satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti
216. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqda hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?
- digər müəssisələrin borc maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaiti;
 - √ rentə ödənişi şəklində pul daxilolmaları
 - bioloji aktivlərə görə ödənilən pul vəsaiti
 - forvard kontratlarına görə ödənilən pul vəsaiti
 - satın alınan pul vəsaiti çıxılmaqla övlad müəssisələrə investisiyalara görə ödənilən pul vəsaiti

217. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilolmaları
 - ✓ əsas vəsaitlərin satışından alınan pul vəsaiti
 - sair satış şəklində pul daxilolmaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
218. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
 - sair satış şəklində pul daxilolmaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - renta ödənişləri şəklində pul daxilolmaları
 - ✓ daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
219. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilolmaları
 - ✓ digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
 - sair satış şəklində pul daxilolmaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
220. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilolmaları
 - ✓ övlad şirkətinin satılmasından alınan pul vəsaiti
 - sair satış şəklində pul daxilolmaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
221. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilolmaları;
 - ✓ qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaiti
 - sair satış şəklində pul daxilolmaları;
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları;
222. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilolmaları
 - ✓ səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - sair satış şəklində pul daxilolmaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
223. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilolmaları
 - ✓ dividendlər şəklində ödənilən pul vəsaiti
 - sair satış şəklində pul daxilolmaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri

- kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
224. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilomaları
 - ✓ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
 - sair satış şəklində pul daxilomaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
225. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilomaları
 - ✓ alınan borc şəklində pul vəsaitlərinin daxil olması
 - sair satış şəklində pul daxilomaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
226. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- renta ödənişləri şəklində pul daxilomaları
 - ✓ borc şəklində əvvəllər alınanların geriyyə qaytarılması ilə bağlı pul vəsaitlərinin xaric olması
 - sair satış şəklində pul daxilomaları
 - müəssisənin işçilərinə ödənilən pul vəsaitləri
 - kənd təsərrüfatı məhsullarının satışından pul daxilomaları
227. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ opsiya müqaviləsi üzrə alınan pul vəsaiti
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
228. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ forvard kontraktı üzrə alınan pul vəsaiti
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
229. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ fyuçers kontraktı üzrə alınan pul vəsaiti
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
230. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ svop müqaviləsi üzrə ödənilən pul vəsaiti
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti

- adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- 231.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- ✓ opsiyon müqaviləsi üzrə ödənilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
- 232.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ forvard kontraktları üzrə ödənilən pul vəsaiti
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- 233.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ fyuçer kontraktları üzrə ödənilən pul vəsaiti
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- 234.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ mənfəət vergisinə ödənilən pul vəsaiti
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- 235.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ lisenziya yığımları (royalti) şəklində pul daxilolmaları
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- 236.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyə fəaliyyəti bölümündə əks etdirilmir?
- alınan borclar şəklində pul vəsaitlərinin daxil olması
 - ✓ renta ödənişi şəklində pul daxilolmaları
 - səhmlərin alınmasına yönəldilən pul vəsaiti
 - adi səhmlərin buraxılışından alınan pul vəsaiti
 - ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- 237.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?
- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
 - ✓ məqsədli maliyyələşmə şəklində pul vəsaitlərinin daxil olması

- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti

238. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ ödəniləsi imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaiti
- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsait

239. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti

240. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ dividendlər şəklində ödənilən pul vəsaiti
- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti

241. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar ödənilən pul vəsaiti
- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti

242. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ öhdəliklər şəklində təsnifləşdirilən maliyyə alətlərinin buraxılışından pul daxilolmaları;
- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti

243. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ kənd təsərrüfatı məhsullarının satışından pul daxilolmaları
- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti

244. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ bioloji aktivlərin satışından pul daxilolmaları
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti

245. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ renta ödənişləri şəklində pul daxilolmaları
- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti

246. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda investisiya fəaliyyəti bölümündə əks etdirilmir?

- digər təşkilatların borc maliyyə alətlərinin satışından alınan pul vəsaiti
- ✓ müştəridən pulun daxil olması
- daşınmaz əmlaka investisiyaların satışından alınan pul vəsaiti
- əsas vəsaitlərin satışından alınan pul vəsaiti
- digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsaiti

247. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- müştəridən pul daxil olması
- ✓ dividendlər şəklində ödənilən pul vəsaiti
- lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- mənfəət vergisinə ödənilən pul vəsaitləri
- bioloji aktivlərin satışından pul daxil olması

248. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- müştəridən pul daxil olması
- ✓ adi səhmlərin buraxılışından alınan pul vəsaiti
- lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- mənfəət vergisinə ödənilən pul vəsaitləri
- bioloji aktivlərin satışından pul daxil olması

249. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- müştəridən pul daxil olması
- ✓ pensiya öhdəlikləri üzrə faiz şəklində ödənilən pul vəsaiti
- lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- mənfəət vergisinə ödənilən pul vəsaitləri
- bioloji aktivlərin satışından pul daxil olması

250. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- müştəridən pul daxil olması
- ✓ maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar pul vəsaitləri
- lisenziya yığımları (royalti) şəklində pul daxil olması
- mənfəət vergisinə ödənilən pul vəsaitləri
- bioloji aktivlərin satışından pul daxil olması

251. Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?

- müştəridən pul daxil olması
 - √ öhdəlik şəklində təsnifləşdirilən maliyyə alətlərinin buraxılışından alınan pul vəsaiti
 - lisenziya yığımları (royalti) şəklində pul daxil olması
 - mənfəət vergisinə ödənilən pul vəsaitləri
 - bioloji aklivlərin satışından pul daxil olması
- 252.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- müştəridən pul daxil olması
 - √ uzunmüddətli borc şəklində əlaqəli tərəflərə verilən pul vəsaiti
 - lisenziya yığımları (royalti) şəklində pul daxil olması
 - mənfəət vergisinə ödənilən pul vəsaitləri
 - bioloji aklivlərin satışından pul daxil olması
- 253.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- müştəridən pul daxil olması
 - √ qısamüddətli borc şəklində əlaqəli tərəflərə verilən pul vəsaiti
 - lisenziya yığımları (royalti) şəklində pul daxil olması
 - mənfəət vergisinə ödənilən pul vəsaitləri
 - bioloji aklivlərin satışından pul daxil olması
- 254.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- müştəridən pul daxil olması
 - √ qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaiti
 - lisenziya yığımları (royalti) şəklində pul daxil olması
 - mənfəət vergisinə ödənilən pul vəsaitləri
 - bioloji aklivlərin satışından pul daxil olması
- 255.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- müştəridən pul daxil olması
 - √ pul vəsaitləri şəklində alınan dividendlər
 - lisenziya yığımları (royalti) şəklində pul daxil olması
 - mənfəət vergisinə ödənilən pul vəsaitləri
 - bioloji aklivlərin satışından pul daxil olması
- 256.** Aşağıda sadalanan maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilmir?
- müştəridən pul daxil olması
 - √ övlad şirkətin satılmasından alınan pul vəsaiti
 - lisenziya yığımları (royalti) şəklində pul daxil olması
 - mənfəət vergisinə ödənilən pul vəsaitləri
 - bioloji aklivlərin satışından pul daxil olması
- 257.** Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:
- konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
 - mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli;
 - √ digər təşkilatların pay maliyyə alətlərinin satışından alınan pul vəsait
 - alınmış borclar qismində pul vəsaitlərinin daxil olması
 - sair gəlirlər qismində pul daxilolmaları
- 258.** Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- sair gəlirlər qismində pul daxilolmaları
- √ svop müqaviləsi üzrə ödənilən pul vəsaiti
- alınmış borclar qismində pul vəsaitlərinin daxil olması
- konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli

259. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- sair gəlirlər qismində pul daxilolmaları
- √ forvard kontraktları üzrə ödənilən pul vəsaiti
- alınmış borclar qismində pul vəsaitlərinin daxil olması
- konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli

260. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- sair gəlirlər qismində pul daxilolmaları
- √ daşınmaz əmlaka investisiyalar alındıqda ödənilən pul vəsaiti
- alınmış borclar qismində pul vəsaitlərinin daxil olması
- konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti.
- mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli

261. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- sair gəlirlər qismində pul daxilolmaları
- konvertasiya olunan istiqrazların buraxılışından alınan pul vəsaiti
- alınmış borclar qismində pul vəsaitlərinin daxil olması
- √ əsas vəsaitlərin alınması zamanı ödənilən pul vəsaitləri
- mallara və xidmətlərə görə malsatanlara ödənilən pul vəsaitli

262. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- √ lisenziya yığımı (royalti) şəklində pul daxilolmaları
- Uzunmüddətli pensiya öhdəlikləri
- Sair məcburi ödənişlər üzrə öhdəliklər
- Məzənnə fərqləri üzrə ehtiyat

263. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- √ bioloji aktivlərin satışından pul daxil olması
- Uzunmüddətli pensiya öhdəlikləri
- Sair məcburi ödənişlər üzrə öhdəliklər
- Məzənnə fərqləri üzrə ehtiyat

264. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:

- əməliyyat icarəsi üzrə gələcək hesabat dövrlərinin xərcləri
- √ bioloji aktivlərin satışından pul daxil olması
- Uzunmüddətli pensiya öhdəlikləri
- Sair məcburi ödənişlər üzrə öhdəliklər
- Məzənnə fərqləri üzrə ehtiyat

265. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:
- bioloji aktivlərə görə ödənilən pul vəsaitlər
 - ✓ renta ödənişləri qismində pul
 - fyuçer kontraktları üzrə alınan pul vəsaitləri
 - fyuçer kontraktları üzrə alınan pul vəsaitləri
 - alınan pul vəsaiti çıxılmaqla övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri
266. Aşağıdakı maddələrdən hansı MHBS-na uyğun olaraq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əməliyyat fəaliyyəti bölümündə əks etdirilir:
- bioloji aktivlərə görə ödənilən pul vəsaitləri
 - ✓ müştəridən pul daxil olmaları
 - fyuçer kontraktları üzrə alınan pul vəsaitləri
 - qısamüddətli borc qismində əlaqəli tərəflərə verilən pul vəsaitləri
 - alınan pul vəsaiti çıxılmaqla övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri
267. Hansı MHBS (Maliyyə Hesabatının Beynəlxalq Standartı) Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunması qaydasını tənzimləyir:
- MHBS 16
 - ✓ MHBS 7
 - MHBS 1
 - MHBS 2
 - MHBS 18
268. MHBS-ə uyğun olaraq borc şəklində əvvəllər alınan məbləğin qaytarılması ilə əlaqədar pul vəsaitlərinin çıxması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - ✓ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;
269. MHBS-ə uyğun olaraq alınan borclar şəklində pul vəsaitlərinin daxil olması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - ✓ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;
270. MHBS-ə uyğun olaraq məqsədli maliyyələşmə şəklində alınan pul vəsaitlərinin qaytarılması ilə əlaqədar pul vəsaitlərinin çıxması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - ✓ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;
271. MHBS-ə uyğun olaraq məqsədli maliyyələşmə şəklində daxil olan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - ✓ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;

272. MHBS-ə uyğun olaraq ödənilən imtiyazlı səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;
273. MHBS-ə uyğun olaraq konvertasiya edilən səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;
274. MHBS-ə uyğun olaraq dividend şəklində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;
275. MHBS-ə uyğun olaraq səhmlərin satın alınmasına yönəldilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;
276. MHBS-ə uyğun olaraq adi səhmlərin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - İnvestisiya fəaliyyəti;
277. MHBS-ə uyğun olaraq öhdəlik şəklində təsnif olunan maliyyə alətlərinin ödənilməsi ilə əlaqədar verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - Cari fəaliyyət;
 - Fövqəladə fəaliyyət;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - İnvestisiya fəaliyyəti;
278. MHBS-ə uyğun olaraq öhdəlik şəklində təsnif olunan maliyyə alətləri üzrə faizlər qismində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - Cari fəaliyyət;
 - Fövqəladə fəaliyyət;
 - √ Maliyyələşdirmə fəaliyyəti;

- İnvəstisiya fəaliyyəti;
279. MHBS-ə uyğun olaraq pensiya öhdəlikləri üzrə faizlər şəklində ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - Cari fəaliyyət;
 - Fövqəladə fəaliyyət;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - İnvəstisiya fəaliyyəti;
280. MHBS-ə uyğun olaraq maliyyə icarəsi üzrə öhdəliklərin ödənilməsi ilə əlaqədar verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - Cari fəaliyyət;
 - Fövqəladə fəaliyyət;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - İnvəstisiya fəaliyyəti;
281. MHBS-ə uyğun olaraq öhdəlik qismində təsnif olunan maliyyə alətlərinin buraxılışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - Cari fəaliyyət;
 - Fövqəladə fəaliyyət;
 - √ Maliyyələşdirmə fəaliyyəti;
 - İnvəstisiya fəaliyyəti;
282. MHBS-ə uyğun olaraq əlaqəli tərəflərin uzunmüddətli borcların ödəməsi ilə əlaqədar alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Əməliyyat fəaliyyəti;
 - Maliyyələşdirmə fəaliyyəti;
 - √ İnvəstisiya fəaliyyəti;
283. MHBS-ə uyğun olaraq əlaqəli tərəflərin qısamüddətli borcların ödəməsi ilə əlaqədar alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - √ İnvəstisiya fəaliyyəti;
 - Maliyyələşdirmə fəaliyyəti;
 - Cari fəaliyyət;
284. MHBS-ə uyğun olaraq uzunmüddətli borclar şəklində əlaqəli tərəflərə verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - Maliyyələşdirmə fəaliyyəti;
 - Cari fəaliyyət;
 - Fövqəladə fəaliyyət;
 - √ İnvəstisiya fəaliyyəti;
285. MHBS-ə uyğun olaraq qısamüddətli borclar şəklində əlaqəli tərəflərə verilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Əməliyyat fəaliyyəti;

- Maliyyələşdirmə fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
- 286.** MHBS-ə uyğun olaraq qeyri-maddi aktivlərə görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 287.** MHBS-ə uyğun olaraq pul qismində alınan dividendlər Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 288.** MHBS-ə uyğun olaraq alınmış faizlər Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 289.** MHBS-ə uyğun olaraq övlad şirkətin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 290.** MHBS-ə uyğun olaraq digər təşkilatların borc-maliyyə alətlərinin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 291.** MHBS-ə uyğun olaraq digər təşkilatların pay-maliyyə alətlərinin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 292.** MHBS-ə uyğun olaraq daşınmaz əmlaka qoyulan investisiyanın satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;

- Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 293.** MHBS-ə uyğun olaraq əsas vəsaitlərin satışından alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 294.** MHBS-ə uyğun olaraq svop müqavilələri üzrə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 295.** MHBS-ə uyğun olaraq opsiyon kontraktları üzrə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 296.** MHBS-ə uyğun olaraq forvard kontraktlarına görə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 297.** MHBS-ə uyğun olaraq fyuçers kontraktlarına görə alınan pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 298.** MHBS-ə uyğun olaraq svop müqavilələri üzrə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 299.** MHBS-ə uyğun olaraq opsiyon kontraktları üzrə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;

- Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 300.** MHBS-ə uyğun olaraq forvard kontraktlarına görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 301.** MHBS-ə uyğun olaraq fyuçers kontraktlarına görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 302.** MHBS-ə uyğun olaraq daşınmaz əmlaka qoyulan investisiyalar əldə olunduqda ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 303.** MHBS-ə uyğun olaraq digər müəssisələrin borc-maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 304.** MHBS-ə uyğun olaraq digər müəssisələrin pay-maliyyə alətlərinə investisiyalarla əlaqədar ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 305.** MHBS-ə uyğun olaraq əsas vəsaitlərin əldə olunmasına ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Cari fəaliyyət;
 - Fövqəladə fəaliyyət;
 - √ İntestisiya fəaliyyəti;
 - Maliyyələşdirmə fəaliyyəti;
 - Əməliyyat fəaliyyəti;
- 306.** MHBS-ə uyğun olaraq övlad şirkətə investisiyalara görə ödənilən pul vəsaitləri (alınmış pul vəsaitləri çıxılmaqla) Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;

- √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 307.** MHBS-ə uyğun olaraq bioloji aktivlərə görə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- Əməliyyat fəaliyyəti;
 - √ İntestisiya fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 308.** MHBS-ə uyğun olaraq mənfəət vergisinə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- İntestisiya fəaliyyəti;
 - √ Əməliyyat fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 309.** MHBS-ə uyğun olaraq müəssisənin işçilərinə ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- İntestisiya fəaliyyəti;
 - √ Əməliyyat fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 310.** MHBS-ə uyğun olaraq mallara və xidmətlərə görə məhsulanlara ödənilən pul vəsaitləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- İntestisiya fəaliyyəti;
 - √ Əməliyyat fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 311.** MHBS-ə uyğun olaraq sair satışdan vəsaitlər qismində pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- İntestisiya fəaliyyəti;
 - √ Əməliyyat fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 312.** MHBS-ə uyğun olaraq lisenziya yığımları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:
- İntestisiya fəaliyyəti;
 - √ Əməliyyat fəaliyyəti;
 - Fövqəladə fəaliyyət;
 - Cari fəaliyyət;
 - Maliyyələşdirmə fəaliyyəti;
- 313.** MHBS-ə uyğun olaraq kənd təsərrüfatı məhsullarının satışından pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- İnvestisiya fəaliyyəti;
- √ Əməliyyat fəaliyyəti;
- Fövqəladə fəaliyyət;
- Cari fəaliyyət;
- Maliyyələşdirmə fəaliyyəti;

314. MHBS-ə uyğun olaraq bioloji aktivlərin satışından pul daxil olmaları Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- İnvestisiya fəaliyyəti;
- √ Əməliyyat fəaliyyəti;
- Fövqəladə fəaliyyət;
- Cari fəaliyyət;
- Maliyyələşdirmə fəaliyyəti;

315. MHBS-ə uyğun olaraq rentə ödənişləri Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- İnvestisiya fəaliyyəti;
- √ Əməliyyat fəaliyyəti;
- Fövqəladə fəaliyyət;
- Cari fəaliyyət;
- Maliyyələşdirmə fəaliyyəti;

316. MHBS-ə uyğun olaraq pul vəsaitlərinin müştərilərdən daxil olması Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda aşağıdakı bölmə üzrə əks etdirilir:

- İnvestisiya fəaliyyəti;
- √ Əməliyyat fəaliyyəti;
- Fövqəladə fəaliyyət;
- Cari fəaliyyət;
- Maliyyələşdirmə fəaliyyəti;

317. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunması qaydasını hansı Milli Standart tənzimləyir?

- MMUS 1
- √ MMUS 5
- MMUS 21
- MMUS 7
- MMUS 2

318. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul daxil olmaları və pul ödənişləri aşağıdakı bölmələrdə əks etdirilir:

- Fəaliyyətin iki növü
- √ Fəaliyyətin üç növü
- Fəaliyyətin beş növü
- Düzgün cavab yoxdur.
- Fəaliyyətin dörd növü

319. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda müstəqim metoddan istifadə olunduqda hansı maddə əks etdirilmir

- Malsatanlara pul ödənişləri;
- √ Əsas vəsaitlər amortizasiya xərcləri;
- Avadanlıqların satışından pul vəsaitləri;
- Bütün cavablar düzgündür.
- Müştərilərdən pul vəsaitlərinin daxil olması;

320. Avadanlıq pulla satıldıqda , alınan məbləğ əks etdirilir:

- Əməliyyat fəaliyyətindən pul vəsaitinin daxil olması;
- √ İnvestisiya fəaliyyətindən pul vəsaitinin daxil olması;

- Əməliyyat fəaliyyəti ilə əlaqədar pul ödənişləri;
- Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul ödənişləri.
- Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitinin daxil olması;

321. Dolaylı metoddan istifadə olunduqda hesabat dövrü ərzində gələcək dövrün xərclərinin artan məbləği:

- Xalis mənfəətə əlavə olunur;
- √ Xalis mənfəətdən çıxılır;
- Xərclərin ölçüsünə təsir göstərmədiyi üçün nə çıxılır, nə də əlavə olunur;
- Düzgün cavab yoxdur.
- Mənfəətin ölçüsünə təsir etmədiyi üçün nə çıxılır, nə də əlavə olunur;

322. Hansı fəaliyyət hesabat dövrü ərzində pul vəsaitlərinin kəmiyyətinə təsir göstərir:

- Əsas vəsaitlərin amortizasiya xərclərinin əks etdirilməsi;
- √ Kreditör borclarının silinməsi;
- Tutulması real olmayan borcların silinməsi;
- Bütün cavablar düzgündür.
- Dividendlərin elan olunması;

323. Hansı əməliyyat pul vəsaitlərinin hərəkətinə təsir göstərmir:

- Debitor borcların ödənməsi;
- √ Tutulması real görünməyən borcların silinməsi;
- İstiqrazların vaxtından əvvəl ödənməsinin həyata keçirilməsi;
- Bütün cavablar düzgündür.
- Səhmdarlardan alınan xüsusi səhmlərin satılması;

324. Alınmış faizlər və dividendlər pul axınları necə təsnifləşdirilir:

- Maliyyələşdirmə fəaliyyətindən;
- √ Əməliyyat fəaliyyətidən ;
- Həm əməliyyat, həm də maliyyələşdirmə fəaliyyətindən;
- Fövqəladə fəaliyyətdən.
- İnvestisiya fəaliyyətindən ;

325. İnvestisiya fəaliyyətinə aiddir:

- Kreditörlerden pul vəsaitlərinin daxil olması;
- √ Kreditə verilən vəsaitlərin qaytarılması;
- Borc vəsaitləri üzrə ödənişlər;
- Bütün cavablar düzgündür.
- Səhmlərin emissiyasından pulların daxil olması;

326. Maliyyələşdirmə fəaliyyətinə aiddir:

- Digər tərəflərə kreditlərin verilməsi;
- √ Borc alətlərinin buraxılışı;
- Uzunmüddətli aktivlərin alınması;
- Uzunmüddətli aktivlərin və investisiyaların alınması.
- İnvestisiyaların əldə olunması;

327. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın başlıca məqsədi bunlardır:

- Hesabat dövrü ərzində investisiya və maliyyələşdirmə fəaliyyəti haqqında informasiyaların təqdim olunması;
- √ Hesabat dövrü ərzində pul daxilolmalarının və pul ödənişlərinin hərəkəti haqda informasiyaların təqdim olunması;
- Banklarla münasibətlərin inkişafına təsir göstərmək;
- Xalis mənfəətin mövcudluğu şəraitində xərclərin gəlirləri üstələməsi və Banklarla münasibətlərin inkişafına təsir göstərmək;
- Xalis mənfəətin mövcudluğu şəraitində xərclərin gəlirləri üstələməsinin təsdiqi;

328. Əməliyyat fəaliyyətindən daxil olmanın hesablanması müstəqim (birbaşa) metoduna uyğun olaraq düzəlişlər nədən başlanır:
- Xalis mənfəət;
 - √ Satıxdan vəsaitin daxil olması;
 - Debitor borcları;
 - Kreditor borcları.
 - Satılmış məhsulun maya dəyəri;
329. Təşkilatın, torpaqların, binaların və digər daşınmaz əmlakın satın alınmasına sərf olunan kapital qoyuluşları ilə əlaqədar fəaliyyəti belə adlanır:
- Cari;
 - √ İnvestisiya;
 - Əməliyyat;
 - Fövqəladə.
 - Maliyyələşdirmə;
330. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı tərtib etmək üçün hansı metoddan istifadə etmək olar?
- Dövrüyyə kapitalı metodu və dolay metodu;
 - Gəlir və xərclərin müqayisəsi metodu , müstəqim metod və dolay metodu;
 - Dövrüyyə kapitalı metodu , müstəqim metod və dolay metodu;
 - Gəlir və xərclərin müqayisəsi metodu və müstəqim metod;
 - √ Müstəqim (birbaşa) metod və dolay metodu.
331. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunmasının neçə metodu mövcuddur:
- 6.0
 - √ 2.0
 - 4.0
 - 3.0
 - 5.0
332. Pul vəsaitlərinin hərəkətinə təsir göstərməyən əməliyyatların nəticələrini nəzərə almaqla xalis mənfəətin düzəliş edilməsi nəzərdə tutan metod aşağıdakıdır:
- Müstəqim (birbaşa) metod;
 - √ Dolay metodu;
 - Gəlirlərin və xərclərin üzləşdirilməsi metodu;
 - Düzgün cavab yoxdur.
 - Dövrüyyə kapitalı metodu;
333. Hesabatın hansı forması kassa metodu ilə tərtib edilir:
- Kapitalda dəyişikliklər haqqında hesabat;
 - √ Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
 - Mühasibat balansı;
 - Düzgün cavab yoxdur.
 - Mənfəət və zərərlər haqqında hesabat;
334. M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 100 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 70 mln. öhdəlikləri – 20 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:
- 50 mln. man;
 - √ 55 mln. man;
 - 45 mln. man;
 - düzgün cavabı yoxdur.
 - 30 mln. man;

- 335.** M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 105 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 85 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:
- 20 mln. man
 - √ 35 mln. man
 - 25 mln. man
 - düzgün cavabı yoxdur
 - 30 mln. man
- 336.** M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 110 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 90 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:
- 20 mln. man
 - √ 35 mln. man
 - 25 mln. man
 - düzgün cavabı yoxdur
 - 30 mln. man
- 337.** M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 120 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 100 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 10 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:
- 30 mln. man
 - √ 40 mln. man
 - 10 mln. man
 - düzgün cavabı yoxdur
 - 20 mln. man
- 338.** M firması D firmasını cari məhkəmə çəkişməsi ilə 100 mln. manata satın alır. D firmasının aktivlərinin ədalətli dəyəri 80 mln. man., öhdəlikləri – 10 mln. man., şərti öhdəlikləri (cari məhkəmə çəkişməsi) – 5 mln. man. təşkil edir. D firması satın alındıqda qudvilin kəmiyyətini müəyyən edin:
- 30 mln. man
 - √ 35 mln. man
 - 10 mln. man
 - düzgün cavabı yoxdur
 - 25 mln. man
- 339.** M firması D firmasını 140 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 90 mln. man. və öhdəlikləri – 40 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:
- 50 mln. man
 - √ 70 mln. man
 - 90 mln. man
 - düzgün cavabı yoxdur
 - 30 mln. man
- 340.** M firması D firmasını 150 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 100 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:
- 50 mln. man
 - √ 60 mln. man
 - 30 mln. man
 - düzgün cavabı yoxdur
 - 100 mln. man
- 341.** M firması D firmasını 120 mln. man. satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 20 mln. man., sair aktivləri – 80 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- 20 mln. man
- 40 mln. man
- 90 mln. man
- ✓ 50 mln. man
- düzgün cavabı yoxdur

342. M firması 100 mln. Manata D firmasını satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 15 mln. man., sair aktivləri – 70 mln. man. və öhdəlikləri – 30 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin

- 30 mln. man
- ✓ 45 mln. man
- 75 mln. man
- düzgün cavabı yoxdur
- 60 mln. man

343. M firması 100 mln. Manata D firmasını satın alır. D firması X alıcıya məhsul yola salmaq üçün uzunmüddətli kontrakt bağlamışdır. Kontraktın ədalətli dəyəri – 10 mln. man., sair aktivləri – 80 mln. man. və öhdəlikləri – 20 mln. manat təşkil edir. D firması satın alındıqda yaranan qudvilin kəmiyyətini müəyyən edin:

- 40 mln. man
- ✓ 30 mln. man
- 50 mln. man
- düzgün cavabı yoxdur
- 20 mln. man

344. Seqment hesabatın ünsürü sayılan öhdəliklərə nə aid edilir:

- Maliyyə icarəsinin predmeti sayılan aktivlərə aid edilən öhdəliklər;
- ✓ Seqmentin əməliyyat fəaliyyəti nəticəsində meydana çıxan əməliyyat öhdəlikləri;
- Maliyyə icarəsinin predmeti sayılan aktivlərə aid edilən öhdəliklər və mənfəət vergisi üzrə öhdəliklər;
- Düzgün cavab yoxdur.
- Mənfəət vergisi üzrə öhdəliklər;

345. Seqment hesabatın ünsürü sayılan xərclərə nə aid edilir:

- İnvestisiyaların satışından və borcların ödənilməsindən zərərlər;
- ✓ Seqmentin əməliyyat fəaliyyəti nəticəsində meydana çıxan və bilavasitə ona bölüşdürülən xərclər;
- Fövqəladə vəziyyətin nəticələri və investisiyaların satışından və borcların ödənilməsindən zərərlər;
- Düzgün cavab yoxdur.
- Fövqəladə vəziyyətin nəticələri;

346. İcmal mühasibat hesabatına əlavə olunan izahedici qeydlərdə hansı məlumatlar öz əksini tapmalıdır:

- Baş təşkilatın övlad cəmiyyətin nizamnamə kapitalına maliyyə qoyuluşu;
- ✓ Fəaliyyət növləri və satışın coğrafi bazarları üzrə satışın həcmi haqqında məlumatlar;
- Debitor və kreditor borcları;
- Bütün cavablar düzgündür.
- Övlad cəmiyyətin işgüzar imici;

347. İcmal hesabatın göstəriciləri baş təşkilatın və övlad cəmiyyətin hesabatının göstəricilərini cəmləmək yolu ilə əldə olunurş Bu zaman icmal hesabatına nə daxil edilmir:

- Övlad cəmiyyətlərinin maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti;
- ✓ Baş təşkilat və övlad cəmiyyətlə arasındakı debitor və kreditor borclarını əks etdirən göstərici , habelə baş təşkilat və övlad cəmiyyətlər arasındakı əməliyyatlardan alınan mənfəət və zərərlər;
- Övlad cəmiyyətlərinin maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və xərc elementləri üzrə fəaliyyətin adi növlərinə çəkilən xərcləri;
- Düzgün cavab yoxdur.
- Xərc elementləri üzrə fəaliyyətin adi növlərinə çəkilən xərcləri;

348. Filialları və nümayəndəlikləri (o cümlədən müstəqim balansə malik olan) olan təşkilatlar tərtib edirlər:

- İcmal mühasibat hesabatı;
- ✓ Vahid mühasibat hesabatı;
- Xüsusi mühasibat hesabatı və icmal mühasibat hesabatı;
- Düzgün cavab yoxdur.
- Xüsusi mühasibat hesabatı;

349. İcmal mühasibat hesabatı aşağıdakı təşkilatlara aid edilir:

- Filiallar və nümayəndəliklər;
- ✓ Övlad və asılı cəmiyyətlər;
- Nümayəndəliklər;
- Yalnız asılı təşkilat.
- Filiallar;

350. Mühasibat hesabatında , yaxud konsolidə edilən maliyyə hesabatında ayrıca əməliyyat, yaxud coğrafi seqment üzrə hökmən açıqlanmalı olan informasiya hansı seqmentlər üzrə verilir:

- Coğrafi;
- ✓ Hesabat;
- Gəlirlər və xərclər haqda;
- Düzgün cavab yoxdur.
- Əməliyyat;

351. Müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsini mühasibat hesabatı göstəricilərinin müəyyən siyahısının təqdim olunması vasitəsi ilə açıqlayan informasiya nə üzrə informasiya kimi qəbul edilir:

- Hesabat seqmenti üzrə;
- ✓ Seqment üzrə;
- Coğrafi seqment üzrə;
- Düzgün cavab yoxdur.
- Əməliyyat seqmenti üzrə;

352. Hesabat seqmentləri üzrə informasiyalar ayrıldıqda risklərin qiymətləndirilməsi nəzərdə tutur:

- Onlardakı dəyişikliyi;
- ✓ Onun dəqiq miqdar dəyişikliyinə və əks etdirilməsini;
- Onların mühasibat hesabları sistemində bilavasitə əks etdirilməsini;
- Düzgün cavab yoxdur.
- Onların ümumiləşdirilməsini;

353. Mühasibat hesabatında informasiyası açıqlanan seqmentlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir:

- Maliyyə Nazirliyi tərəfindən;
- Bütün cavalar düzgündür.
- Vergilər Nazirliyi tərəfindən;
- ✓ Təşkilat tərəfindən müstəqim surətdə (onun təşkilati və idarəetmə strukturu nəzərə alınmaqla)
- Dövlət Statistika Komitəsi tərəfindən;

354. MHBS 3-ə uyğun olaraq konsolidə edilən maliyyə hesabatında “Azlıqların payı” müəyyənləşdirildikdə nədən istifadə etmək olar:

- ✓ Həm əsas, həm də alternativ yanaşma;
- Düzgün cavab yoxdur.
- Əsas yanaşma;
- MHBS 3-də “Azlıqların payı” termininə yanaşma nəzərdə tutulmamışdır.
- Alternativ yanaşma

355. MHBS 3-ə uyğun olaraq müsbət qudvilli konsolidə edilən maliyyə hesabatında aşağıdakıların tərkibində əks etdirmək lazımdır:

- Aktivlərin tərkibində və faydalı istifadə müddəti ərzində amortizasiya etmək;

- Düzgün cavab yoxdur.
- Öhdəliklərin tərkibində və biznesin birləşdirilməsi tarixinə övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;
- ✓ Aktivlərin tərkibində və müntəzəm surətdə (ildə bir dəfədən az olmamaqla) övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;
- Aktivlərin tərkibində və biznesin birləşdirilməsi tarixinə övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;

356. İdentifikasiya olunan xalis aktivlərin ədalətli dəyəri MHBS 3-ə əsasən belə qiymətləndirilir:

- Ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin dəyərindən ibarətdir;
- Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir;
- Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir.
- Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir.
- ✓ Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin və şərti öhdəliklərin dəyəri kimi müəyyənləşdirilir.

357. Biznesin birləşdirilməsi xərcləri nədən ibarətdir:

- Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və inzibati xərclərdən;
- Düzgün cavab yoxdur.
- Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və gələcək xərclər və itkilər, habelə inzibati xərclərdən;
- ✓ Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və birləşdirmə ilə bağlı istənilən xərclərdən;
- Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və gələcək xərclər və itkilərdən;

358. MHBS 3-ə uyğun olaraq konsolidə edilən maliyyə hesabatı tərtib edildikdə:

- Vahid yol verilən metod dedikdə qovuşma metodu başa düşülür;
- Təşkilat uçot metodlarını müstəqim qaydada seçmək hüququna malikdir.
- Satınalma və qovuşma metodlarından istifadə mövcuddur.
- ✓ Vahid yol verilən metod dedikdə satınalma metodu başa düşülür;
- Uçot metodu MHBS 3-də nəzərdə tutulmayıb.

359. Əhəmiyyətli təsir əlamətinə aid edilmir:

- İnvestorun direktorlar şurasında və yaxud asossiasiyalı şirkətin idarəetmə orqanında nümayəndələrinin olması;
- Səsvərmə hüququ olan asossiasiyalı şirkətin səhmələrinin ən azı 20% -nin investorun mülkiyyətində olması;
- ✓ İnvestorlar və asossiasiyalı şirkətlər arasında böyük əməliyyatın mövcudluğu;
- İnvestorun təşkilatın daxilindəki idarəetmədə məcburi iştirakı;
- Düzgün cavab yoxdur.

360. Konsolidə edilən maliyyə hesabatını aşağıdakı kimi xarakterizə etmək olar:

- ✓ Vahid təsərrüfat təşkilatı kimi nəzərdə tutulan qrupun maliyyə hesabatı kimi;
- Operativ hesabatlar və mühasibat uçotu məlumatlarının bazasında formalaşan təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda icmal sistemi kimi;
- Statistika, operativ hesabatlar və mühasibat uçotu məlumatlarının bazasında formalaşan təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda icmal sistem kimi;
- Düzgün cavab yoxdur.
- Hesabat tarixinə təşkilatın əmlak və maliyyə vəziyyətini, habelə qarşılıqlı əlaqədə olan təşkilatlar qrupunun fəaliyyətinin maliyyə nəticələrini əks etdirən vahid sistem kimi;

361. Əgər baş təşkilatın asılı təşkilatda iştirakı 40 pul vahidi, baş təşkilatın hesabat dövrünün zərərlərində payı isə 10 pul vahidi təşkil edərsə, asılı cəmiyyət haqqında məlumatlar konsolidə edilən mühasibat hesabatına daxil ediləcəkdirmi?

- Xeyr;
- Mənfəət və zərərlər haqqında hesabatda daxil edilə bilməz.
- Mühasibat balansına daxil edilə bilməz;
- ✓ Bəli;
- Müəyyənləşdirmək mümkün deyil;

- 362.** Mənfəət və zərərlər haqqında icmal hesabatda baş təşkilata mənsub olmayan övlad cəmiyyətinin maliyyə nəticələrinin kəmiyyətini əks etdirən göstərici belə adlanır:
- Maliyyə nəticələrində çoxluqların payı;
 - Övlad cəmiyyətin payı;
 - Bütün cavablar düzgündür.
 - Səhmlərin nəzarət paketi;
 - ✓ Maliyyə nəticələrində azlıqların payı;
- 363.** Asılı cəmiyyətlər haqqında məlumatlar aşağıdakı halda icmal konsolidə edilən mühasibat balansına daxil edilir:
- Baş təşkilat səsvermə hüququ olan səhmlərin 20%-dən çoxuna malikdir.
 - Baş təşkilat səsvermə hüququ olan səhmlərin 40%-dən çoxuna malikdir.
 - Baş təşkilat səsvermə hüququ olan səhmlərin 30%-dən çoxuna malikdir.
 - ✓ Baş təşkilat səsvermə hüququ olan səhmlərin 50%-dən çoxuna malikdir.
 - Baş təşkilat səsvermə hüququ olan səhmlərin 25%-dən çoxuna malikdir.
- 364.** Övlad şirkətin uçot siyasəti baş təşkilatın uçot siyasətindən fərqləndiyi halda konsolidə edilmiş hesabat tərtib olunduğu zaman:
- Ya övlad şirkətin maliyyə hesabatında, ya da baş təşkilatın maliyyə hesabatında düzəliş aparılır.
 - Düzgün cavab yoxdur.
 - Baş şirkətin maliyyə hesabatında düzəliş aparılır;
 - ✓ Övlad şirkətin maliyyə hesabatında düzəliş aparılır;
 - Belə övlad şirkətin hesabatı ayrıca tərtib olunur;
- 365.** Asılı cəmiyyət üzrə icmal konsolidə edilən mühasibat hesabatına aşağıdakı göstərici daxil edilir:
- Asılı cəmiyyətin zərərlərində azlıqların payı;
 - Bütün cavablar düzgündür.
 - Cəmiyyətin kapitlində azlıqların payı;
 - Cəmiyyətin maliyyə nəticələrində azlıqların payı;
 - ✓ Baş təşkilatın iştirakının qiymətləndirilməsi;
- 366.** İcmal mühasibat hesabatı aşağıdakı hallarda tərtib olunmaya bilər:
- Qrupun investorlarının müvafiq qərarı qəbul edildikdə;
 - Baş təşkilatın baş mühasibinin müvafiq qərarı olduqda.
 - Qarşılıqlı əlaqədə olan müəssisələr qrupuna baş təşkilatla yanaşı övlad cəmiyyətlər də daxil edildikdə;
 - Baş təşkilatın rəhbərliyinin müvafiq qərarı qəbul edildikdə;
 - ✓ Qarşılıqlı əlaqədə olan müəssisələr qrupuna baş təşkilatla yanaşı yalnız asılı cəmiyyətlər daxil edildikdə;
- 367.** Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?
- qısamüddətli pensiya öhdəliyi
 - ✓ mənfəət vürgisi üzrə təxirə salınmış vergi öhdəlikləri
 - sair qısamüddətli öhdəliklər
 - faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
 - əmək ödənişi üzrə heyətə olan borc
- 368.** Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?
- sair qısamüddətli öhdəliklər
 - faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
 - qısamüddətli pensiya öhdəliyi
 - ✓ hesabat dövrünün xalis mənfəəti (zəruri).
 - əmək ödənişi üzrə heyətə olan borc
- 369.** Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?
- sair qısamüddətli öhdəliklər

- əmək ödənişi üzrə heyətə olan borc
- faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- qısamüddətli pensiya öhdəliyi
- ✓ müqavilə üzrə başa çatmamış tikinti işləri

370. Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- sair qısamüddətli öhdəliklər
- faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- qısamüddətli pensiya öhdəliyi
- ✓ nizamnamə üzrə ehtiyat
- əmək ödənişi üzrə heyətə olan borc

371. Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- sair qısamüddətli öhdəliklər
- faiz xərcləri yaradan sair qısamüddətli öhdəliklər
- qısamüddətli pensiya öhdəliyi
- ✓ məzənnə fərqi üzrə ehtiyat
- əmək ödənişi üzrə heyətə olan borc

372. Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- məhdud tədavül müddətli geriyyə satın alınan imtiyazlı səhmlər
- mənfəətdə iştirak planı
- maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- ✓ əsas idarəetmə heyətinin qısamüddətli debitor borcu
- bank overdraftı

373. Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- ✓ əlavə dəyər vergisinin ödənilən vergisi
- mənfəətdə iştirak planı
- bank overdraftı
- maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- məhdud tədavül müddətli geriyyə satın alınan imtiyazlı səhmlər

374. Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- bank overdraftı
- maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- mənfəətdə iştirak planı
- ✓ ödənilmək üçün tutulan qısamüddətli investisiyalar
- məhdud tədavül müddətli geriyyə satın alınan imtiyazlı səhmlər

375. Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- bank overdraftı
- məhdud tədavül müddətli geriyyə satın alınan imtiyazlı səhmlər
- maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- mənfəətdə iştirak planı
- ✓ satış üçün tutulan qısamüddətli investisiyalar

376. Aşağıdakı maddələrdən hansı balansın passivinin “Qısamüddətli öhdəliklər” adlı üçüncü bölməsində öz əksini tapmır?

- bank overdraftı
- maliyyə icarəsi üzrə qısamüddətli debitor borcu
- mənfəətdə iştirak planı
- ✓ icarə üzrə qısamüddətli debitor borcu
- məhdud tədavül müddətli geriyyə satın alınan imtiyazlı səhmlər

377. Balansın aktiv və passivinin balanslaşdırma göstəriciləri qismində çıxış edir:

- Kreditor borcları;
- Qeyri-maddi aktivlər.
- Debitor borcları;
- ✓ Maliyyə nəticələri (mənfəət yaxud zərər);
- Əsas vəsaitlər;

378. Cari bazar qiyməti ilə qiymətləndirmə maddələrin qiymətləndirilməsi prinsipi sayılır:

- Dinamik və vergi balansında;
- ✓ Statik balansda;
- Vergi balansında;
- Dinamik balansda;
- Statik və Vergi balansında;

379. Dinamik balansın aktivi belə traktovka olunur:

- Vəsait;
- ✓ Gələcək dövrlərin xərcləri;
- Gələcək dövrlərin gəlirləri və xərcləri;
- Gələcək dövrlərin vəsaitləri və gəlirləri.
- Gələcək dövrlərin gəlirləri;

380. Statik konsepsiya nöqtəyi-nəzərindən balansı belə təsəvvür etmək olar:

- Vergiyə cəlb olunma məqsədləri üçün qruplaşdırılan göstəricilərin yazıldığı blank;
- ✓ Təşkilatın əmlak vəziyyətinin pul ifadəsində ölçüsünü müəyyən tarixə təqdim olunmasına imkan verən kateqoriya;
- Təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin həm hesabat, həm də ötən dövrə təqdim olunmasına imkan verən kateqoriya;
- Düzgün cavab yoxdur.
- Təsərrüfat fəaliyyətinin nəticələrini hesabat dövrü ərzində təqdim olunmasına imkan verən kateqoriya;

381. Öz məzmununa görə tarixən birinci olmuşdur:

- Saldo balansı;
- ✓ Nümunə balansı;
- Kommersiya balansı;
- Vergi balansı.
- Dövrü balansı;

382. Müasir praktikada tənzimləmə üsuluna görə hansı balanslardan istifadə olunur?

- Balans brutto;
- ✓ Həm əsas, həm də kontrar maddələrin mövcudluğunu istisna edən balans-netto.
- Həm əsas, həm də nizamlayıcı maddələr əks etdirilən balans-brutto və balans-netto;
- Həm əsas, həm də nizamlayıcı maddələri istisna edən balans-brutto və balans-netto.
- Həm əsas, həm də nizamlayıcı maddələr əks etdirilən balans –netto;

383. İnformasiyaların balans ümumişləşdirilməsinin fərqləndirici əlamətlərinə aiddir:

- Alınan informasiyanın sintetik xarakteri və informasiyanın yüksək keyfiyyəti;
- ✓ Alınan informasiyanın sintetik xarakteri, məlumatların əks olunmasının ikili xarakteri və göstəricilərin tarazlığı.
- İnformasiyanın yüksək keyfiyyəti;
- Göstəricilərin tarazlığı və informasiyanın yüksək keyfiyyəti;
- Məlumatların əks olunmasının ikili xarakteri, informasiyanın yüksək keyfiyyəti;

384. Balans qiymətləndirilməsinin hansı nəzəriyyəsi vəsaitlərin uçotda qeydə alınmasının qiymətləndirilməsinə əsaslanır:

- Subyektiv qiymətləndirmə nəzəriyyəsi;

- √ Kitabla qiymətləndirmə nəzəriyyəsi;
- Obyektiv qiymətləndirmə nəzəriyyəsi;
- Bütün cavablar düzgündür.
- İntentar qiymətləndirmə nəzəriyyəsi;

385. Daşınmaz əmlaka investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- √ Uzunmüddətli aktivlər.
- Qısamüddətli öhdəliklər;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli öhdəliklər;

386. Birgə müəssisələrə investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- √ Uzunmüddətli aktivlər.
- Qısamüddətli öhdəliklər;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli öhdəliklər;

387. Asılı müəssisələrə qoyulan investisiyalar balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- √ Uzunmüddətli aktivlər.
- Qısamüddətli öhdəliklər;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli öhdəliklər;

388. Təhtəlhəsab məbləğ balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- √ Qısamüddətli aktivlər;
- Qısamüddətli öhdəliklər;
- Uzunmüddətli aktivlər.
- Uzunmüddətli öhdəliklər;

389. Satın alınan sərəvətlər üzrə əlavə dəyər vergisi balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- √ Qısamüddətli aktivlər;
- Qısamüddətli öhdəliklər;
- Uzunmüddətli aktivlər.
- Uzunmüddətli öhdəliklər;

390. Dividendlərin ödənişi üzrə təsisçilərin kreditor borcu balansın aşağıdakı bölməsinə daxil edilir:

- Kapital;
- √ Qısamüddətli öhdəliklər;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli aktivlər.
- Uzunmüddətli öhdəliklər;

391. Vergilər üzrə öhdəliklər və digər öhdəliklər balansın hansı bölməsinə daxil edilir:

- Kapital;
- √ Qısamüddətli öhdəliklər;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli aktivlər.
- Uzunmüddətli öhdəliklər;

392. Gələcək dövrlərin gəlirləri balansın aşağıdakı bölmələsinə aid edilir:

- Kapital;
- √ Qısamüddətli öhdəliklər;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli aktivlər.
- Uzunmüddətli aktivlər və Qısamüddətli aktivlər;

393. Balansın varisliyi dedikdə nə başa düşülür:

- Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- √ Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- Mühasibat balansı göstərişlərinin sənədlərə, mühasibat hesablarındakı qeydlərə, mühasibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.
- Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;

394. Balansın vahidliyi dedikdə nə başa düşülür:

- Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- √ Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;
- Mühasibat balansı göstərişlərinin sənədlərə, mühasibat hesablarındakı qeydlərə, mühasibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.
- Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş
- Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;

395. Balansın reallığı dedikdə nə başa düşülür:

- Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- √ Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;
- Mühasibat balansı göstərişlərinin sənədlərə, mühasibat hesablarındakı qeydlərə, mühasibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.
- Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;

396. Balansın həqiqiliyi (dürüslüyü) dedikdə nə başa düşülür:

- Hər bir sonrakı balans əvvəlki balansdan irəli gəlməlidir;
- √ Mühasibat balansı göstəricilərinin sənədlərə, mühasibat hesablarındakı qeydlərə, mühasibat hesablaşmalarına və inventarlaşmaya uyğunluğu.
- Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;
- Balansı tərtib edən və oxuyan şəxsləri başa düşmək üçün giriş.
- Balansın quruluşu uçotun vahid prinsiplərinə və qiymətlərinə əsaslanır;

397. Balansın açıqlığı dedikdə başa düşülür:

- Hər bir növbəti balans əvvəlkindən irəli gəlməlidir;
- √ Balansı tərtib edən və oxuyan şəxslər üçün onun başa düşülməsi;
- Balansın aktiv və passivinin yekununun bərabərliyi;
- Bütün cavablar düzgündür.
- Balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğu;

398. Təşkilatda vəsaitlərin dəyəri fərdi şəraitdən asılı olan fakta istinad edən balansın qiymətləndirilməsi nəzəriyyəsi belə adlanır:

- Bütün cavablar düzgündür.
- Obyektiv qiymətləndirmə nəzəriyyəsi;
- √ Subyektiv qiymətləndirmə nəzəriyyəsi;
- İntentar qiymətləndirmə nəzəriyyəsi;
- Kitabla qiymətləndirmə nəzəriyyəsi;

399. Nizamlayıcı maddələrə aiddir:

- Valyuta balansını tənzimləyə bilən maddələr;
- ✓ Məbləğləri əsas maddələrin məbləğindən çıxılan maddələr;
- Əsas maddələrin məbləğinə əlavə edilən maddələrin məbləği.
- Düzgün cavab yoxdur.
- Doldurulması normativ sənədlərlə tənzimlənən maddələrin məbləği;

400. Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- Sair təxirə salınmış vergi aktivləri;
- Birgə müəssisələrə investisiyalar;
- ✓ Sair uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
- Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar;

401. Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- Birgə müəssisələrə investisiyalar;
- ✓ Uzunmüddətli hüquqi öhdəliklər;
- Sair təxirə salınmış vergi aktivləri;
- Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.

402. Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları
- Sair təxirə salınmış vergi aktivləri
- Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
- ✓ Uzunmüddətli zəmanət öhdəlikləri;

403. Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları.
- Törəmə (asılı) müəssisələrin uzunmüddətli vergi aktivləri;
- ✓ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər;
- Sair təxirə salınmış vergi aktivləri;

404. Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- Sair təxirə salınmış vergi aktivləri;
- Törəmə (asılı) uzunmüddətli debitor borcları;
- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- ✓ Uzunmüddətli borclar.
- Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;

405. Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
- Faizlər üzrə uzunmüddətli debitor borcları;
- Sair təxirə salınmış vergi aktivləri;
- ✓ Uzunmüddətli konvertasiya olunan istiqrazlar;
- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;

406. Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?

- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- Sair təxirə salınmış vergi aktivləri;

- Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
 - √ İşçilər üçün uzunmüddətli bank kreditləri;
 - Faizlər üzrə uzunmüddətli debitor borcları.
- 407.** Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?
- Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları.
 - Sair təxirə salınmış vergi aktivləri;
 - √ Gələcək hesabat dövrlərinin gəlirləri;
 - Faizlər üzrə uzunmüddətli debitor borcları;
 - Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
- 408.** Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?
- √ Törəmə (asılı) müəssisələrə uzunmüddətli debitor borcları;
 - Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
 - Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
 - Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları;
 - Faizlər üzrə uzunmüddətli debitor borcları.
- 409.** Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?
- Faizlər üzrə uzunmüddətli debitor borcları;
 - Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları.
 - Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
 - √ Malsatanlar və podratçılara uzunmüddətli kreditör borcları;
 - Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
- 410.** Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?
- √ Əvəzləşdirilən əlavə dəyər vergisi;
 - Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları.
 - Faizlər üzrə uzunmüddətli debitor borcları;
 - Daşınmaz əmlaka investisiyalar;
 - Torpaq, tikinti və avadanlıqlar;
- 411.** Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?
- Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları;
 - Verilmiş uzunmüddətli borclar;
 - Torpaq, tikinti və avadanlıqlar.
 - √ Mallar;
 - Daşınmaz əmlaka investisiyalar;
- 412.** Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?
- Daşınmaz əmlaka investisiyalar;
 - Qeyri-maddi aktivlər;
 - Torpaq, tikinti və avadanlıqlar
 - Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları;
 - √ İcarə üzrə qısamüddətli debitor borcları.
- 413.** Mühasibat balansının hansı bölməsində “Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları” öz əksini tapır?
- Balansın aktivinin 2-ci bölməsində;
 - √ Balansın aktivinin 1-ci bölməsində;
 - Balansın passivinin 2-ci bölməsində;
 - Balansın passivinin 3-cü bölməsində;
 - Balansın passivinin 1-ci bölməsində;

414. “Aktiv anlayışı neçə elementdən ibarətdir:
- 2.0
 - √ 3.0
 - 5.0
 - 6.0
 - 4.0
415. Amortizasiya olunan əmlak mühasibat balansında əks etdirilir:
- İlk dəyəri üzrə;
 - √ Qalıq dəyəri ilə;
 - Bərpa dəyəri ilə;
 - Düzgün cavab yoxdur.
 - Faktik dəyəri ilə;
416. Mühasibat balanslarının təsnifat əlamətləri mövcud deyildir:
- Tərtib olunma müddəti üzrə,
 - √ Əks olunma forması üzrə;
 - Təmizlənmə üsulu üzrə;
 - Düzgün cavab yoxdur.
 - Fəaliyyətin xarakteri üzrə;
417. Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın aşağı dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:
- Pulun alınması;
 - √ Hazır məhsulun anbara verilməsi;
 - Hazır məhsulun anbara verilməsi və onun yola salınması.
 - Düzgün cavab yoxdur.
 - Sərvətlərin yola salınması;
418. Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın nisbi dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:
- Hazır məhsulun anbara verilməsi;
 - √ Sərvətlərin yola salınması;
 - Hazır məhsulun anbara verilməsi və onun yola salınması.
 - Düzgün cavab yoxdur.
 - Pulun alınması;
419. Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın yüksək dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:
- Hazır məhsulun anbara verilməsi;
 - √ Pulun alınması;
 - Hazır məhsulun anbara verilməsi və onun yola salınması.
 - Düzgün cavab yoxdur.
 - Sərvətlərin yola salınması;
420. Əmlak ayrılığı prinsipinin mahiyyəti aşağıdakılardan ibarətdir:
- Bütün cavablar düzgündür.
 - Təşkilatın hesablaşma hesabı, həmin təşkilatın sahibinin hesablaşma hesabından ayrıca fəaliyyət göstərir.
 - √ Təşkilatın əmlakı və öhdəlikləri həmin təşkilatın sahibi və digər müəssisələrin əmlakı və öhdəliyindən ayrılıqda mövcuddur.
 - Təşkilatın valyuta hesabı həmin təşkilatın sahibinin valyuta hesabından ayrıca mövcuddur.
 - Təşkilatın və onun sahibinin əmlakının və öhdəliklərinin uçotu bir informasiya məcmusu şəklində həyata keçirilir.
421. Statik balansda aktivin əsas vəzifəsinə aiddir:
- Resurslardan istifadənin səmərəliliyi;
 - √ Satış imkanları;

- Vəsaitlərin təqdimatı və müəssisənin xərcləri;
- Müəssisə xərclərinin təqdimatı.
- Müəssisə vəsaitinin təqdimatı;

422. Statik balansda amortizasiya dedikdə nə başa düşülür:

- Mənəvi və fiziki köhnəlmə;
- √ Vaxt ötdükcə sərvətlərin qiymətdən düşməsi;
- Mənəvi köhnəlmə;
- Fiziki köhnəlmə.
- Maliyyə nəticələrini tənzimləməyə imkan verən uçot siyasəti üsulu;

423. Statik balansın əsas vəzifəsi bunlardan ibarətdir:

- Maliyyə nəticələrinin aşkarlanması;
- √ Maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Maliyyə nəticələrinin aşkarlanması və əmlakının bütövlükdə qiymətləndirilməsi;
- Düzgün cavab yoxdur.
- Müəssisənin və onun əmlakının bütövlükdə qiymətləndirilməsi;

424. Kapitallaşdırılan hesabatlar nəyi göstərir?

- Gəlir və xərcləri üzləşdirmək əsasında müəssisənin işinin nəticələrini akkumilyasiya edir.
- √ İstisması gəlir gətirən resursları akkumilyasiya edir(cəmləyir).
- İstisması gəlir gətirən resursları, gəlir və xərcləri üzləşdirmək əsasında müəssisənin işinin nəticələrini akkumilyasiya edir.
- Düzgün cavab yoxdur.
- Hər hansı bir real və müstəqim məzmun daşımır.

425. Quruluşu və təyinatına görə hesabların təsnifatı bu suala cavab verir:

- Mühasibat hesablarında nələr nəzərə alınır?
- √ Hesabların müəyyən qruplarında uçot necə təşkil edilmişdir və necə aparılır?
- Mühasibat hesablarında nələr və nə qədər gec qeydə alınır?
- Düzgün cavab yoxdur.
- Müşahidə obyektini hesabda necə əks etdirilir?

426. Tərtib olunma vaxtına görə balanslar fərqləndirilir:

- İntentar, baş, kitab və aktuar balanslar;
- √ Hesabat, provizor, perspektiv və direktiv.
- Kommersiya və vergi.
- İlk(standart) və təkrar;
- Başlanğıc, cari və tamamlanan balanslar;

427. Təqdim olunma üsuluna görə balanslar fərqləndirilir:

- İntentar, baş, kitab və aktuar balanslar;
- √ Standart və törəmə;
- Kommersiya və vergi.
- Hesabat, provizor, perspektiv və direktiv.
- Başlanğıc, cari və tamamlanan balanslar;

428. Maddələrin qiymətləndirilməsi məqsədinə görə balanslar fərqləndirilir:

- İntentar, baş, kitab və aktuar balanslar;
- √ Kommersiya və vergi.
- İlk(standart) və təkrar;
- Hesabat, provizor, perspektiv və direktiv.
- Başlanğıc, cari və tamamlanan balanslar;

429. Tərtib olunma müddətinə görə balanslar fərqləndirilir:

- İnventar, baş, kitab və aktuar balanslar;
- √ Başlanğıc, cari və tamamlanan balanslar;
- İlk(standart) və təkrar;
- Hesabat, provizor, perspektiv və direktiv.
- Kommersiya və vergi.

430. Tərtib olunma mənbələrinin əlamətlərinə görə balanslar fərqləndirilir:

- Başlanğıc, cari və tamamlanan balanslar
- √ İnventar, baş, kitab və aktuar balanslar;
- Standart və törəmə;
- Hesabat, provizor, perspektiv və direktiv.
- Kommersiya və vergi.

431. Nə zamanki, təsərrüfat subyekti rolunda maliyyə qrupu çıxış edir , onda tərtib olunur:

- İcmal balans;
- √ Konsolideə edilən balans;
- Ayrıca balans;
- Xalq təsərrüfatı balansı.
- Müstəqim balans;

432. Sanir balanslar hansı hallarda tərtib olunur:

- Müəssisənin işgüzar fəallığı dayandırıldıqda;
- √ Müəssisənin imkansızlığı şəraitində;
- İri müəssisə bir neçə kiçik struktur vahidinə bölüşdürüldükdə;
- Bütün cavablar düzgündür.
- Müəssisənin fəaliyyəti dəyişdirildikdə;

433. Mühasibat balansının hansı elementi əsas sayılır:

- Hesab və valyuta;
- √ Maddə;
- Dövrüyyə və valyuta;
- Hesab və maddə.
- Valyuta və maddə;

434. Təbii resurslar balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- √ Uzunmüddətli aktivlər.
- Qısamüddətli öhdəliklər
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli öhdəliklər;

435. Bioloji aktivlər balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- √ Uzunmüddətli aktivlər.
- Qısamüddətli öhdəliklər;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli öhdəliklər;

436. Mühasibat balansında “Qısamüddətli aktivlər” bölməsinin maddələr qrupuna daxil edilmir:

- Ehtiyatlar;
- √ Cəlb olunan vəsaitlər.

- Satın alınan sərəvətlər üzrə ƏDV;
- Pul vəsaitləri;
- Debitor borcları;

437. Pul vəsaitlərinin ekvivalentləri balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- ✓ Qısamüddətli aktivlər;
- Qısamüddətli öhdəliklər;
- Uzunmüddətli aktivlər.
- Uzunmüddətli öhdəliklər;

438. Gələcək dövrlərin xərcləri balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- ✓ Qısamüddətli aktivlər;
- Qısamüddətli öhdəliklər;
- Düzgün cavab yoxdur.
- Uzunmüddətli öhdəliklər;

439. Qısamüddətli məqsədli maliyyələşmələr və daxil olmalar balansın aşağıdakı bölməsinə aid edilir:

- Kapital;
- ✓ Qısamüddətli öhdəliklər;
- Qısamüddətli aktivlər;
- Uzunmüddətli aktivlər.
- Uzunmüddətli öhdəliklər;

440. Aşağıdakı tələblərdən hansı balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğunu əks etdirir?

- Həqiqilik (dürüslük);
- ✓ Reallıq;
- Açıqlıq;
- Vahidlik.
- Varislik;

441. Balans valyutası dedikdə nə başa düşülür:

- Gəlir və xərclərin bərabərliyi;
- Müəssisənin illik və rüblük mənfəəti;
- Müəssisənin illik mənfəəti;
- ✓ Aktiv və passivlərin manatla əks olunan yekunu;
- Aktiv və passivlərin xarici valyuta ilə əks olunan yekunu;

442. "Mənfəətdən istifadə", "Əsas vəsaitlərin və qeyri maddi aktivlərin amortizasiyası" maddələri olmayan balans adlanır:

- Ləvğətmə balansı;
- ✓ Netto balans;
- Giriş balansı;
- Sanir balans;
- Brutto balans;

443. Mühasibat balansını tərtib etmək üçün informasiyanın başlıca mənbəyinə aiddir:

- İlk sənədlər;
- ✓ Baş kitab;
- Cədvəllər və kassa kitabı;
- Bütün cavablar düzgündür.
- Jurnal –orderlər;

444. Beynəlxalq praktikada mühasibat balansının aşağıdakı 2 forması tətbiq edilir:
- Bölüşdürücü və birləşdirici;
 - √ Üfuqi və şaquli;
 - Müstəqim və dolay;
 - Əsas və üstəlik.
 - Dövriyyə və saldo;
445. Aşağıdakı maddələrdən hansı maddə mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır?
- Torpaq, tikinti və avadanlıqlar
 - Daşınmaz əmlaka investisiyalar;
 - Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
 - Qeyri-maddi aktivlər;
 - √ Pul vəsaitlərinin ekvivalentləri.
446. Aşağıdakı maddələrdən hansı mühasibat balansının “Uzunmüddətli aktivlər” bölməsində öz əksini tapmır:
- Qeyri-maddi aktivlər;
 - √ Hazır məhsul.
 - Daşınmaz əmlaka investisiyalar;
 - Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları;
 - Torpaq, tikinti və avadanlıqlar
447. Dövriyyədən kənar aktivlərin tərkibində öz əksini tapır:
- Qeyri-maddi aktivlər, əsas vəsaitlər və dövriyyədən kənar aktivlər;
 - √ Bütün cavablar düzgündür.
 - Uzunmüddətli maliyyə qoyuluşları;
 - Təxirə salınan vergi aktivləri;
 - Bitməmiş tikinti və materila sərvətlərinə gəlirli qoyuluşlar;
448. Hesabat tarixinə mühasibat balansı xarakterizə edir:
- Təşkilatın öhdəlikləri;
 - √ Təşkilatın maliyyə vəziyyəti;
 - İstehsal xərclərini;
 - Təşkilatın pul vəsaitlərini.
 - Cari aktivlərin kəmiyyətini;
449. Müasir mühasibat uçotunun prinsipləri bilavasitə əsasını aşağıda qeyd olunan prinsip təşkil edən balansın dinamik konsepsiyası bazasında formalaşmışdır:
- Mülkiyyət ayrılığı prinsipi;
 - √ Fəaliyyətin fasiləsizliyi prinsipi;
 - Mülkiyyət ayrılığı prinsipi və uçot siyasətinin tətbiqinin ardıcılığı;
 - Düzgün cavab yoxdur.
 - Uçot siyasətinin tətbiqinin ardıcılığı;
450. Dinamik balansın əsas istifadəçiləri aşağıdakılardır:
- Kreditorlar;
 - √ Mülkiyyətçilər;
 - Satıcılar;
 - Debitorlar.
 - Alıcılar;
451. Dinamik balansın informasiya bazasına aiddir:
- İntinventarlaşma;

- ✓ İlk sənədlər;
- Operativ uçot məlumatları;
- Bütün cavablar düzgündür.
- Statistik məlumatlar;

452. Nizamlayıcı hesablar təqdim edilir:

- Müstəqim surətdə;
- ✓ Onların açıldığı hesablarla yalnız qoşa halda;
- Nizamlayıcı hesablar tpraktikada təbiq edilmir.
- Düzgün cavab yoxdur.
- Hesabda əksini tapan obyektədən asılı olaraq, yaxud onların açıldığı hesablarla birləşdikdə;

453. Mühasibat balansına aşağıdakı göstərilənlər daxil edilir:

- İşçilərin ixtisas səviyyəsi haqda;
- ✓ Debitor borclar haqda;
- Məhsulların keyfiyyəti haqda;
- Heyətin sayı və məhsulların keyfiyyəti haqda;
- Heyətin sayı haqda;

454. Mühasibat balansının forması hazırlanır:

- Müəssisənin özü tərəfindən;
- ✓ Maliyyə Nazirliyi tərəfindən hazırlanır və tövsiyyə xarakteri daşıyır;
- Maliyyə Nazirliyi tərəfindən hazırlanır və məcburi xarakter daşıyır;
- Ölkə hökuməti tərəfindən hazırlanır və məcburi xarakter daşıyır.
- Ölkənin hökuməti tərəfindən hazırlanır;

455. Aşağıda sadalanan hansı maddə maliyyə öhdəliklərinə aid edilmir:

- Pul vəsaitləri;
- ✓ Qısamüddətli bank kreditləri;
- Digər şirkətlərin pay alətləri;
- Pul vəsaitlərinin və yaxud digər maliyyə aktivlərinin tələb olunması dair müqavilə hüququ;
- Potensial əlverişli şəraitdə maliyyə alətlərinin digər şirkətlərin maliyyə alətləri ilə mübadiləsinə dair müqavilə hüququ.

456. Aşağıda sadalanan hansı maddə maliyyə aktivlərinə aid edilmir:

- Pul vəsaitləri;
- Pul vəsaitlərinin və yaxud digər maliyyə aktivlərinin tələb olunması dair müqavilə hüququ;
- Potensial əlverişli şəraitdə maliyyə alətlərinin digər şirkətlərin maliyyə alətləri ilə mübadiləsinə dair müqavilə hüququ.
- Digər şirkətlərin pay alətləri;
- ✓ Qısamüddətli bank kreditləri;

457. Hesabat tarixindən sonrakı hadisələr əvvəlki dövrün maliyyə hesabatında aşağıdakı halda əks etdirilir:

- Maliyyə hesabatı dərc olunan tarixədək baş verdikdə;
- Bütün cavablar düzgündür.
- Hesabat təsdiq olunan tarixədək yol verildikdə;
- Şirkətin fəaliyyətinin yeni şərtləri əvvəlki dövrlə müqayisədə öz əksini tapdıqda;
- ✓ Əhəmiyyətli olduqda;

458. Hesabat tarixindən sonrakı düzəliş olunmayan hadisələrə aiddir:

- Hesabat tarixindəki yol verilən hadisələrə münasibətdə təqdim olunan sübutlar;
- Şirkətin maliyyə nəticəsinə təsir edən amillər;
- Düzgün cavab yoxdur.
- ✓ Hesabat tarixindən sonra meydana çıxan şərtləri göstərən;
- Hesabat dövrü ilə müqayisədə təşkilatın fəaliyyətini dəyişən şərtlər;

459. Hesabat tarixindən sonra düzəliş edilən hadisələrə aiddir:

- Hesabat tarixindən sonra meydana çıxan şərtləri göstərən
- Şirkətin maliyyə nəticəsinə təsir edən amillər
- ✓ Hesabat tarixinədək yol verilən hadisələrə münasibətdə təqdim olunan sübutlar;
- Hesabat dövrü ilə müqayisədə təşkilatın fəaliyyətini dəyişən şərtlər;
- Düzgün cavab yoxdur.

460. Maliyyə hesabatında əksini tapan hesabat tarixindən sonrakı hadisələr aşağıdakı dövrlərdə olur:

- Hesabat tarixindən sonra, lakin növbəti maliyyə hesabatı tarixinədək;
- Hesabat tarixindən sonra və hesabat səhmdarların ümumi iclasında təsdiq olunan tarixədək;
- Düzgün cavab yoxdur
- Hesabat tarixindən sonra və maliyyə hesabatı dərc olunan tarixədək;
- ✓ Hesabat tarixindən sonra və hesabat buraxılış üçün təsdiq olunan tarixinədək;

461. İzahedici qeydlər aşağıdakıları əks etdirməyə istiqamətlənmişdir:

- Təşkilatın maliyyə vəziyyəti;
- Düzgün cavab yoxdur.
- Təşkilatın fəaliyyətinin əsas göstəriciləri;
- Təşkilat fəaliyyətinin qısa xarakteristikası;
- ✓ Təşkilatın fəaliyyəti haqqında daha tam və obyektiv mənzərə əldə etmək üçün faydalı informasiyalar;

462. Səhmlərin və digər qiymətli kağızların emissiyası haqqında qərarın qəbulu:

- Düzgün cavab yoxdur.
- Təsərrüfat fəaliyyətinin şərti faktıdır;
- ✓ Hesabat tarixindən sonrakı hadisədir;
- Birgə fəaliyyət haqqında informasiyadır;
- Seqmentlər üzrə informasiyadır;

463. Hesabat dövrü ərzində cəmiyyətin təsərrüfat fəaliyyətinin nəticələrinə görə illik dividendlərin elan olunması:

- Hesabat dövrünün hadisəsidir;
- Hesabat dövründən sonrakı təsərrüfat fəaliyyəti faktıdır;
- ✓ Hesabat tarixindən sonrakı hadisədir;
- Təsərrüfat fəaliyyətinin şərti faktıdır;
- Düzgün cavab yoxdur.

464. Hansı dövrdə hesabat tarixindən sonra hadisələr baş verə bilər?

- Hesabat dövrü başa çatdıqdan sonrakı 60 gün ərzində;
- Hesabat dövrü başa çatdıqdan sonra ay ərzində;
- Hesabat dövrü başa çatdıqdan sonra 45 gün ərzində.
- Təşkilatın müəyyənləşdirdiyi dövr ərzində;
- ✓ Hesabat ili başa çatdıqdan sonrakı 90 gün ərzində;

465. Uçot siyasətindəki dəyişikliklər aşağıdakı hallarda baş verə bilər:

- Mütləq səbəb olmadan;
- Bütün cavablar düzgündür.
- Müəssisənin direktoru, yaxud baş mühasibi dəyişdirildikdə;
- Səhmdarlar şurasının qərarı ilə;
- ✓ Müəssisənin fəaliyyət şəraitində əhəmiyyətli dəyişikliklər olduqda

466. Hansı cavab düzgün deyil:

- İzahedici qeydlərdə digər hesabat formalarında olmayan təşkilatın fəaliyyəti haqda əlavə informasiyalar yerləşdirilir.

- Düzgün cavab yoxdur.
- Təşkilat izahedici qeydləri mühasibat hesabatının tərkibində təqdim edir.
- ✓ Mühasibat uçotu üzrə normativ sənədlərlə izahedici qeydlərin quruluşu reqlamentləşdirilmişdir.
- İzahedici qeydlərin mühüm hissəsi illik mühasibat hesabatının yekunları və xalis mənfəətin bölüşdürülməsi haqda informasiyalar hesab olunur.

467. Ödəlinənə dək tutulan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi (ilk dəfə tanınandan sonra) həyata keçirilir:

- Ədalətli dəyər üzrə;
- Düzgün cavab yoxdur.
- Seçilmiş uçot siyasətindən asılı olaraq amortizasiya olunan faktiki xərclər üzrə və yaxud ədalətli dəyər üzrə;
- ✓ Amortizasiya olunan faktik xərclər üzrə;
- Bərpa dəyəri üzrə;

468. Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi (ilk dəfə tanınandan sonra) həyata keçirilir:

- Seçilmiş uçot siyasətindən asılı olaraq amortizasiya olunan faktiki xərclər üzrə və yaxud ədalətli dəyər üzrə;
- Düzgün cavab yoxdur.
- Amortizasiya olunan faktik xərclər üzrə;
- Bərpa dəyəri üzrə;
- ✓ Ədalətli dəyər üzrə;

469. Satış üçün nəzərdə tutulan maliyyə aktivləri ilkin tanınma zamanı necə qiymətləndirilir:

- Bərpa dəyəri ilə;
- Düzgün cavab yoxdur.
- Faktik xərclərlə;
- Bazar dəyəri ilə;
- ✓ Ədalətli dəyərlə;

470. Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin əlamətinə aiddir:

- ✓ Maliyyə alətləri bazar qiymətlərinin qısamüddətli tərəddüdündən sonra gəlir əldə etmək məqsədi ilə satın alınmışdır;
- Maliyyə aktivləri digər şirkətlərin pay aləti hesab olunur;
- Maliyyə aktivlərinin 1 ildən çox olmamaqla sahibi olmaq nəzərdə tutulur;
- Düzgün cavab yoxdur.
- Dividend şəklində gəlir əldə etmək məqsədi ilə maliyyə aktivləri satın alınmışdır;

471. İzahedici qeydlərdə təşkilatın maliyyə vəziyyətinə qiymət verilir:

- Uzunmüddətli perspektivə;
- Düzgün cavab yoxdur.
- Konkret tarixə;
- ✓ Qısamüddətli və uzunmüddətli perspektivlərə;
- Hesabat dövrünə;

472. Təsərrüfat fəaliyyətinin şərti faktlarının nəticəsi belə ola bilər:

- Şərti gəlirlər və şərti xərclər;
- Mənfəət və zərərlər;
- Bütün cavablar düzgündür.
- Mümkün aktivlər və öhdəliklər;
- ✓ Şərti aktivlər və şərti öhdəliklər;

473. İzahedici qeydlərin əsas təyinatı nədən ibarətdir:

- Mühasibat balansında təqdim olunan göstəricilərin dəqiqləşdirilməsi;
- Mənfəət və zərərlər haqqında hesabatda verilən göstəricilərin dəqiqləşdirilməsi;
- Mühasibat balansında və mənfəət və zərərlər haqqında hesabatda verilən göstəricilərin dəqiqləşdirilməsi;

- ✓ Təşkilatın maliyyə vəziyyəti haqda daha tam informasiya əldə etmək məqsədilə mühasibat hesabatının tərkibində təqdim olunan formaların mahiyyətinə əlavə;
- Müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsini açıqlayan informasiyaların verilməsi;

474. Təşkilat uçot siyasətində baş verən gələcək dəyişikliklər barədə harada elan edir:

- Auditor qərarında;
- Pul vəsaitlərinin hərəkəti haqda hesabatda.
- Növbəti ilə uçot siyasəti haqda əmrdə;
- ✓ İzahedici qeydlərdə;
- Mühasibat balansında;

475. Hesabat dövrünün mənfəətini səhmlərin orta siyahı sayına bölmək yolu ilə müəyyənləşdirən göstərici belə adlanır:

- ✓ Bazis hər bir səhmin mənfəəti (zərəri)
- Düzgün cavab yoxdur.
- Səhmlərə düşən yayındırılmış mənfəət(zərər)
- Səhmlərə düşən xalis mənfəət(zərər)
- Səhmlərə düşən ümumi mənfəət(zərər)

476. Bir adi səhmə düşən mənfəətin azalmasının (zərərin artmasının) maksimum mükün dərəcəsi belə adlanır:

- Səhmlərə düşən xalis mənfəət(zərər)
- Səhmlərə düşən ümumi mənfəət(zərər)
- Düzgün cavab yoxdur.
- ✓ Qatılmış hər bir səhmin mənfəəti (zərəri)
- Səhmlərə düşən baza mənfəəti (zərər)

477. Təxirə salınan vergi öhdəlikləri mənfəətin cari vergisinə belə təsir göstərir:

- Artırır, yaxud azaldır;
- Düzgün cavab yoxdur.
- Dəyişdirmir;
- Artırır;
- ✓ Azaldır;

478. “Mənfəət və zərərlər” haqqında hesabatda gəlirlər və xərclər hansı üsulla eyni əlamətə əsasən qruplaşdırılmışdır:

- Qarışıq.
- Dolayı;
- ✓ Çoxpilləli;
- Müstəqim;
- Birpilləli;

479. Təşkilatın gəlirləri adlanır:

- İştirakçıların qoyuluşları nəzərə alınmaqla həmin təşkilatın aktivlərinin daxil olması və öhdəliklərin ödənilməsi nəticəsində kapitalın artmasına gətirib çıxaran iqtisadi faydanın yüksəlməsi;
- İştirakçıların qərarı üzrə qoyuluşların azalmasını nəzərə almaqla , həmin təşkilatın aktivlərinin çıxması və yaxud öhdəliklərin meydana gəlməsi nəticəsində kapitalın azalmasına gətirib çıxaran iqtisadi faydanın azalması;
- ✓ İştirakçıların qoyuluşları istisna olmaqla həmin təşkilatın aktivlərinin daxil olması və yaxud öhdəliklərin ödənilməsi nəticəsində kapitalın artmasına gətirib çıxaran iqtisadi faydanın yüksəlməsi;
- İştirakçıların qərarı üzrə qoyuluşları istisna olmaqla həmin təşkilatın aktivlərinin çıxması və yaxud öhdəliklərin meydana gəlməsi nəticəsində kapitalın azalmasına gətirib çıxaran iqtisadi faydanın azalması;
- Düzgün cavab yoxdur.

480. İctimaiyyətin məqsədindən asılı olaraq iqtisadi ədəbiyyatda mənfəət necə traktovka olunur:

- Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;
- Kapitalın hesabat dövrü ərzində artması(statik konsepsiya);
- Düzgün cavab yoxdur.

- Kapitalın hesabat dövrü ərzində azalması;
- √ Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya)

481. Təşkilatın rəhbərinin məqsədindən asılı olaraq mənfəət iqtisadi nəzəriyyədə necə xarakterizə olunur:

- Kapitalın hesabat dövrü ərzində azalması;
- Düzgün cavab yoxdur
- Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya)
- √ Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;

482. Hesabat dövrünün bazis mənfəəti hesablandıqda hansı göstərici nəzərə alınmır:

- Mənfəətin cari vergisi;
- Mənfəətin cari vergisi və imtiyazlı səhmlərin dividendləri;
- Mənfəətin cari vergisi və adi səhmlərin dividendləri;
- √ İmtiyazlı səhmlərin dividendləri;
- Adi səhmlərin dividendləri;

483. Tədavüldə olan adi səhmlərin miqdarı haqqında informasiyaları hansı sənəd açıqlayır:

- Müəssisənin nizamnaməsi;
- Bütün cavablar düzgündür.
- Uçot siyasəti;
- √ Səhmdarların reyestri;
- İzahedici qeydlər;

484. Mənfəət və zərərlər haqqında hesabatda maddələrin qruplaşmasının neçə üsulu mövcuddur:

- 5.0
- 1.0
- 3.0
- 4.0
- √ 2.0

485. Mənfəət və zərərlər haqqında hesabatda hansı göstərici əks etdirilmir:

- Bazis hər bir səhmin mənfəəti (zərəri)
- Düzgün cavab yoxdur.
- Ümumi mənfəət;
- Sair əməliyyat gəlirləri;
- √ Debitor borcları;

486. Fəaliyyətin adi növləri üzrə gəlirlər və xərclər bölməsində hansı göstərici öz əksini tapmır:

- √ Əlavə dəyər vergisi;
- Satıxdan mənfəət (zərəri);
- Satılmış məhsulların, malların, işlərin və xidmətin maya dəyəri;
- Düzgün cavab yoxdur.
- Kommersiya xərcləri;

487. Mənfəət və zərərlər haqqında hesabat xarakterizə edir:

- Təşkilatın maliyyə vəziyyətini;
- Düzgün cavab yoxdur.
- Təşkilatın maliyyə vəziyyətini və pul vəsaitlərinin hərəkəti;
- √ Təşkilatın fəaliyyətinin maliyyə nəticəsi;
- Pul vəsaitlərinin hərəkəti;

488. "Mənfəət və zərərlər" haqqında hesabatda hesabat dövrünə görə hansı informasiyalar açıqlanır:

- Müəssisə işçilərinin əmək haqqı və digər mükafatlar haqqında;
- Təşkilatın işgüzar partnyorlarının qarşılıqlı münasibətləri haqqında;
- Düzgün cavab yoxdur.
- Büdcə və büdcədən kənar fondlarla hesablaşmalar haqqında;
- ✓ Təşkilatın gəlirləri və xərclərinin formalaşması haqqında;

489. Mənfəət və zərərlər haqqında hesabatı imzalayır:

- Müəssisənin rəhbəri;
- Düzgün cavab yoxdur.
- Təşkilatın bütün işçiləri;
- ✓ Müəssisənin rəhbəri və baş mühasibi;
- Baş mühasib və mühasib-kassir;

490. Şübhəli borclar üzrə ehtiyat məbləği malların (iş, xidmət) satışından alınan vəsaitin məbləğinə təsir göstərir:

- Azaldır;
- Düzgün cavab yoxdur.
- Artırır, yaxud azaldır;
- ✓ Dəyişdirmir;
- Artırır;

491. “Kapitalda dəyişikliklər Haqqında Hesabatda” hansı komponentlər verilmişdir:

- Emissiya gəlirləri;
- Ödənilən nizamnamə kapitalı;
- Geri satın alınan kapital(səhmlər) və kapital ehtiyatları;
- Bölüşdürülməmiş mənfəət;
- ✓ Bütün cavablar düzgündür.

492. “Kapitalda dəyişikliklər Haqqında Hesabatda” neçə komponent verilmişdir:

- 3.0
- 6.0
- 2.0
- ✓ 5.0
- 4.0

493. “Kapitalda dəyişikliklər haqda hesabatın” əsas təyinatı aşağıdakıları göstərməkdir:

- Xərclərin, o cümlədən amortizasiya və əmək ödənişi xərclərinin xarakteri haqda əlavə informasiyalar vermək;
- Təşkilatın maliyyə vəziyyətini xarakterizə etmək üçün əhəmiyyətli sayılan , bir və ya bir neçə fəaliyyətin nəticəsində yaranan xərclər və onlarla əlaqədar gəlirlər;
- Bütün cavablar düzgündür.
- Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin xalis artımı;
- ✓ ”Mənfəət və zərərlər haqqında “ hesabatda tanınmayan, ancaq bilavasitə kapitaldakı dəyişikliklər qismində tanınan mənfəət (zərər)

494. Dövlət qeyri –kommersiya təşkilatlarının hesabatlarında hansı nəzəriyyəyə istinad olunur:

- Mülkiyyət nəzəriyyəsi;
- Müəssisə nəzəriyyəsi ;
- Qalıq kapitalı nəzəriyyəsi;
- ✓ Fondlar nəzəriyyəsi;
- Təsərrüfat vahidi nəzəriyyəsi;

495. ”Aktivlər= Aktivlərin məhdudlaşdırılması” balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- Qalıq kapitalı nəzəriyyəsi;
- Müəssisə nəzəriyyəsi ;

- Mülkiyyət nəzəriyyəsi;
- Təsərrüfat vahidi nəzəriyyəsi;
- ✓ Fondlar nəzəriyyəsi;

496. "Aktivlər= Kapital" balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- Müəssisə nəzəriyyəsi ;
- Fondlar nəzəriyyəsi;
- Mülkiyyət nəzəriyyəsi;
- Qalıq kapitalı nəzəriyyəsi;
- ✓ Təsərrüfat vahidi nəzəriyyəsi;

497. Təşkilatın xüsusi kapitalının mahiyyətinin traktovkası hansı nəzəriyyəyə istinad edir:

- Qalıq kapitalı nəzəriyyəsi;
- Müəssisə nəzəriyyəsi və fondlar nəzəriyyəsi;
- Mülkiyyət nəzəriyyəsi;
- Təsərrüfat vahidi nəzəriyyəsi;
- ✓ Bütün cavablar düzgündür.

498. "Kapitalda dəyişikliklər haqqında hesabatda " aşağıdakı informasiyalar əks etdirilir:

- Balansın aktiv hissəsindəki dəyişikliklər;
- Düzgün cavab yoxdur.
- Hesabat dövrü ərzində müəssisənin təsərrüfat və maliyyə fəaliyyətindəki dəyişikliklər;
- ✓ Təşkilatın xüsusi vəsaitlərinə münasibətdə balansın passiv hissəsindəki dəyişikliklər;
- Balansın passiv hissəsindəki dəyişikliklər;

499. Hansı Milli Mühasibat Uçotu Standartı "Kapitalda dəyişikliklər Haqqında Hesabatı" tənzimləyir :

- MMUS 5;
- MMUS 7;
- MMUS 21;
- ✓ MMUS 2;
- MMUS 1;

500. "Aktivlər- Kapitalın bir hissəsi = Qalıq kapitalı" balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

- Müəssisə nəzəriyyəsi ;
- ✓ Qalıq kapitalı nəzəriyyəsi;
- Təsərrüfat vahidi nəzəriyyəsi;
- Mülkiyyət nəzəriyyəsi;
- Fondlar nəzəriyyəsi;